

TEST: 2113#01#Q14#01 (QIYABI)

Test	2113#01#Q14#01 (QIYABI)
Fənn	2113 - İqtisadiyyatın tənzimlənməsinin əsasları
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	27
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir: (Çəki: 1)

- ☒ iqtisadi - sosial sabitlik və inkişafa nail olma
- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☐ ətraf mühitin çirklənməsinin qarşısının alınması
- ☐ yerli özünüidarəetmə zamanətinin təminatı
- ☐ regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi: (Çəki: 1)

- ☒ sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir

- ☐ işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
 - ☐ haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
 - ☐ tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
 - ☐ inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir
-

Sual: Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, sırf bazar iqtisadiyyatı mövcud deyil, bu baxımdan iqtisadiyyatlar daha çox hansı sistemə yaxın formada çıxış edirlər? (Çəki: 1)

- ☐ bazar və liberal
 - ☒ qarışıq
 - ☐ liberal və qarışıq
 - ☐ qismən bazar
 - ☐ tamamilə liberal
-

Sual: Monetaristlər keynsçilərin qiymət artımı ilə istehsalın həcmnin artımı arasında birbaşa korelyasiya əlaqəsi olması tezisi ilə, (Çəki: 1)

- ☐ uyğunluğu tapırlar
 - ☒ razılaşmırlar
 - ☐ əlaqələndirirlər
 - ☐ razılaşırırlar
 - ☐ əlaqələndirmirlər
-

Sual: 1960-1970-ci illərdə monetarizm nəzəriyyəsi hansı nəzəriyyəni sıxışdırıb aradan çıxararaq öz şərtlərini məcbur etməyə başladı? 1.merkantilizm 2.klassik 3.keyns 4.fiziokrat 5.neoklassik (Çəki: 1)

- ☒ hamısını
 - ☐ 2,3
 - ☐ 3
 - ☐ 3,4,5
 - ☐ 5
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi hansı mexanizmləri özündə əks etdirir? 1.proqnozlaşdırmanı 2.maliyyələşdirməni 3.uçot və nəzarət sistemi 4.planlaşdırma 5.vergiqoyma (Çəki: 1)

- ☐ 1,2,3,4,5
 - ☐ 2,3,4,
 - ☐ 3,5
 - ☒ 1,2,4,5,
 - ☐ 1,2,4
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi hansı mexanizmləri özündə əks etdirmir? 1.uçot və nəzarət 2.büdcə təminatı və vergiqoyma 3.planlaşdırma 4.proqnozlaşdırma 5.tənzimləmə (Çəki: 1)

- ☐ 1,2,3
- ☐ 3
- ☐ 3,4,5

- ☐ 1,2,4,5,
☒ 5

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: «İqtisadiyyatın dövlət tənzimlənməsi»nin predmeti öyrənir: (Çəki: 1)

- ☒ ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ ətraf mühitin qorunması
- ☐ ölkənin təhlükəsizliyinin təmin edilməsi

Sual: «İqtisadiyyatın tənzimlənməsi» kursu öyrənmir: (Çəki: 1)

- ☐ ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- ☐ ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- ☐ iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması
- ☒ müxtəlif əmtəə bazarlarında qiymət dəyişməsinə

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi öyrənmir (Çəki: 1)

- ☐ ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- ☐ ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- ☒ müxtəlif bazarlarda qiymət və istehsal həcmi
- ☐ iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətinin formalaşması

Sual: Dövlətin iqtisadi tənzimlənməsinin onun ictimai həyatın hansı sahələrində tətbiq olunmasından asılı olaraq ilk növbədə hansı funksiyalara bölünür? (Çəki: 1)

- ☐ daimi və müvəqqəti
- ☐ iqtisadi və siyasi
- ☐ ictimai və siyasi
- ☒ daxili və xarici
- ☐ fərdi və ictimai

Sual: Fridmenin fikrincə “monetarist” : (Çəki: 1)

- ☐ pulun keyfiyyət nəzəriyyəsinə inanan adamdır

- ☐ kreditin alınması subyektidir
- ☐ kreditin verilməsi subyektidir
- ☐ kredit və pulu qarşılıqlı əlaqələndirməyi bacaran adamdır
- ☒ pulun kəmiyyət nəzəriyyəsinə inanan adamdır

Sual: gəlirlərin və sərvətin yenidən bölgüsü funksiyası əslində daha çox dövlət siyasətinin hansı səviyyəsini əks etdirir? (Çəki: 1)

- ☐ daxili,mikroiqtisadi
- ☐ mikroiqtisadi,müəssisədaxili
- ☒ makroiqtisadi
- ☐ daxili,makroiqtisadi
- ☐ regional

Sual: Milli məhsulun strukturunu dəyişmək məqsədilə resursların bölgüsünü təkmilləşdirmək funksiyası vasitəsilə dövlət cəmiyyətdə hansı vəziyyətə nəzarət edir? (Çəki: 1)

- ☐ əmtəələrin istehsalı maraqlı olmasa
- ☐ istehlak malları istehsal etmək üçün yerli istehsalçılarda stimullaşdırılmasa
- ☐ cəmiyyətin normal fəaliyyətinə nəzarət etmək mümkün olmadıqda
- ☒ cəmiyyətdə istehlak xassələri fərdi tələbatı ödəmədikdə
- ☐ ictimai sərvətdən səmərəli istifadə olunmadıqda

Sual: Dövlət bdcə-vergi ,pul-kredit siyasətində iqtisadi artımın təmin edilməsinə çalışır.Bu problemləri həll etmək üçün daha çox hansı siyasətdən istifadə edir? (Çəki: 1)

- ☐ büdcə-vergi
- ☐ maliyyə,monetar
- ☒ fiskal
- ☐ pul-kredit
- ☐ investisiyaların stimullaşdırılması

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədən ibarətdir? (Çəki: 1)

- ☐ 3
- ☐ 2
- ☒ 4
- ☐ 6

Sual: İqtisadi tənzimləmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- ☒ XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
 - ☐ XVII əsrdə
 - ☐ XV əsrdə
 - ☐ XVIII əsrdə
 - ☐ XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- ☒ Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
 - ☐ XVII əsrdə
 - ☐ XV əsrdə
 - ☐ XVIII əsrdə
 - ☐ XVI əsrdə
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir? (Çəki: 1)

- ☐ direktiv
 - ☒ korporativ
 - ☐ indikativ
 - ☐ proqnozlaşdırma
 - ☐ proqramlaşdırma
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır? (Çəki: 1)

- ☒ Böyük depressiyadan (1929-1933) sonra
 - ☐ 1941-1945-ci illər
 - ☐ 1917-1936-cı illər
 - ☐ 1920-1925-ci illər
 - ☐ 1900-1910-cu illər
-

Sual: İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ sahələrin integrasiyası
 - ☐ sahələrin differensiasiyası
 - ☐ iqtisadiyyatın demonopolizasiyası
 - ☒ qloballaşma
 - ☐ dünya iqtisadi sistemində dəyişikliklər
-

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- ☐ inhisarların mövcudluğu
- ☐ resursların tükənməsi

- ☐ ətraf mühitin çirklənməsi
 - ☐ resursların qeyri-səmərəli paylanması
 - ☒ bütün cavablar düzdür
-

Sual: Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar: (Çəki: 1)

- ☐ ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
 - ☐ mənfi xarici effektlərin olması
 - ☐ gəlirlərin qeyri-bərabər paylanması
 - ☐ makroiqtisadi inkişafın qeyri-sabit olması
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar? (Çəki: 1)

- ☐ informasiyanın məhdud, etibarsız və yanlış olması
 - ☐ bürokratik aparatın mövcudluğu
 - ☐ qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
 - ☐ qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir (Çəki: 1)

- ☐ xüsusi mülkiyyətin müdafiəsi
 - ☐ vergilərin yığılması
 - ☐ pul tədavülünün təşkili
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil (Çəki: 1)

- ☐ xüsusi mülkiyyətin müdafiəsi
 - ☐ vergilərin yığılması
 - ☐ pul tədavülünün təşkili
 - ☒ pul-kredit siyasəti
-

Sual: Qızıl dördbucağın əsas göstəricilərinə aiddir (Çəki: 1)

- ☐ ÜDM artım tempi
 - ☐ işsizliyin səviyyəsi
 - ☐ inflyasiyanın tempi
 - ☐ xalis ixracın ÜDM-də xüsusi çəkisi
 - ☒ bütün cavablar düzdür
-

Sual: Mənfi xarici effekt səbəb olur: (Çəki: 1)

- ☒ əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
 - ☐ əmtəənin həcmi məhduddur
 - ☐ qiymət aşağıdır
 - ☐ əmtəənin həcmi sabitdir
 - ☐ qiymət sabitdir
-

Sual: Dövlət tərəfindən qəbul olunan planlar hansı fəaliyyətin müəyyən sahələrini müəyyən edə bilər? (Çəki: 1)

- ☐ iqtisadi
 - ☒ sosial və iqtisadi
 - ☐ iqtisadi və inzibati
 - ☐ inzibati
 - ☐ iqtisadi və maliyyə
-

Sual: İqtisadi planlar vasitəsiylə dövlət...nail olur: (Çəki: 1)

- ☐ gəlirlərin ədalətli bölgüsünə
 - ☐ iqtisadiyyatı tənzimləməyə
 - ☐ resurslardan səmərəli istifadəyə
 - ☒ proporsional inkişafa
 - ☐ sosial bərabərliyə
-

Sual: İqtisadiyyatın inkişafını effektiv tənzimləmək üçün hansı əlaqələri təsvir etmək lazım deyil: 1.strukturunu 2.vəziyyətini 3.həcmi 4.problemləri 5.dünya iqtisadiyyatında yerini 6.perspektivlərini (Çəki: 1)

- ☐ 1,2,3
 - ☐ 1,2,3,4,5,
 - ☐ 2,5
 - ☒ 3,4,
 - ☐ 1,3
-

Sual: iqtisadi tsiklin bir fəzasından digər fəzasına keçən zaman və ya tsikllərin dəyişilməsi zamanı iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərini əks etdirir: (Çəki: 1)

- ☐ struktur
 - ☐ məhsulun həcmi
 - ☒ dinamika
 - ☐ rentabellik
 - ☐ məhsuldarlıq
-

Sual: Böhran fəzasının müddəti,miqyası və dərinliyi nə ilə müəyyən olunur? (Çəki: 1)

- ☐ dinamika ilə
 - ☒ xarakteri ilə
 - ☐ məzmunu ilə
 - ☐ ölçüsü ilə
 - ☐ müddəti ilə
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	8
Maksimal faiz	8

Sual: Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil (Çəki: 1)

- ☐ ÜDM artım tempi
- ☐ işsizliyin səviyyəsi
- ☐ inflyasiyanın tempi
- ☐ xalis ixracın ÜDM-də xüsusi çəkisi
- ☒ valyuta kursu

Sual: İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər: (Çəki: 1)

- ☐ bərpaolunmayan resursların tükənməsi
- ☐ ekologi fəlakətlər təhlükəsi
- ☐ dünyada resurslarının qeyri-bərabər paylanması
- ☐ demoqrafik problemlərin mürəkkəbliyi
- ☒ hamısı

Sual: Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirir: 1. institusional mühiti formalaşdırmaqla iqtisadi «oyun qaydaları»nı müəyyənləşdirir; müxtəlif sahələrdə iqtisadi subyektlərin fəaliyyətini reqlamentləşdirən uyğun hüquqi-normativ aktları müəyyən edir, qərarlar verir; 2. vergiyə cəlb etmə və dövlət xərcləri, pul emissiyası və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir; 3. kapital qoyuluşunu qismən maliyyələşdirir və xətləndirir; (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 2
- ☐ 2,3
- ☐ 1,3

Sual: Sənaye cəmiyyətinin postsənaye ilə əvəzlənməsi hansı əsrlərdə müşahidə edilməkdədir? (Çəki: 1)

- ☒ XX əsin sonu XX əsrin əvvəlləri
- ☐ XIX əsrin sonu XX əsrin əvvəlləri
- ☐ XVIII əsrin sonu XIX əsrin əvvəlləri
- ☐ XIX əsrin əvvəlləri
- ☐ XX əsrin sonu

Sual: Milli və dünya iqtisadiyyatındakı tsikllər, (Çəki: 1)

- ☐ xronikləşir
- ☐ açıq-aşkar meydana çıxır
- ☒ sinxronlaşır
- ☐ gizli əlaqələrə çevrilir

☐ daha aydın şəkildə özünü biruzə verir

Sual: XXəsrin son rübündən başlayaraq iqtisadiyyatın qloballaşması və radikal dəyişikliklərlə müşayiət olunan dünya cəmiyyəti, (Çəki: 1)

- ☒ böhran dövrünü uğurla başa vurdu
 - ☐ böhran dövrünü yaşamağa başladı
 - ☐ əhali arasında sosial bərabərlik yaratdı
 - ☐ ədalətli bölgünü həyata keçirdi
 - ☐ sosial bərabərliyi alt-üst etdi
-

Sual: hansı dvlətdir ki,gənc sənayeləşmiş sosializm cəmiyyətindən dformasiya edilmiş kapitalizmi keçməklə postsənaye cəmiyyətinə keçid prosesini çox ağırlı yaşayır? (Çəki: 1)

- ☐ sabiq SSRİ
 - ☐ Azərbaycan
 - ☒ Rusiya
 - ☐ bütün MDB ölkələri
 - ☐ Qazaxıstan
-

Sual: Xidmətlərin uyğun gəlməsinin qiymətləndirilməsinə aiddeyil: (Çəki: 1)

- ☐ kateqoriyaların tətbiqi
 - ☐ işçilərin ustalığının qiymətləndirilməsi
 - ☒ xidmətlərin göstərilmə həcmi
 - ☐ istehlakçı ekspertizası
 - ☐ biznes birliklər çərçivəsində qiymətləndirmə
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Keyns tərəfindən aşağıdakı nəzəri prinsipdən istifadə olunur: (Çəki: 1)

- ☐ sosial müdafiə ehtiyacı olan əhəlinin təminatı məqsədilə gəlirlərin yenidən paylanması
 - ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
 - ☒ istehsala, məşğulluq və milli gəlirə dövlət investisiyalarının təsirinin multiplikativ effektindən
-

Sual: İnstitusional istiqamətə aid deyil (Çəki: 1)

- ☒ M.Fridmen
 - ☐ regional siyasət
 - ☐ dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
 - ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyəsi daxil deyil (Çəki: 1)

- ☒ məşğulluğun təmin olunması
 - ☐ pul tədavülünün təşkil olunması
 - ☐ ictimai əmtəələrin təklif olunması
 - ☐ mənfə xarici effektlərin aradan qaldırılması
 - ☐ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyəsi daxil deyil: (Çəki: 1)

- ☒ inflyasiyanın tənzimlənməsi
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ pul tədavülünün təşkil olunması
 - ☐ ictimai əmtəələrin təklif olunması
 - ☐ mənfə xarici effektlərin aradan qaldırılması
 - ☐ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyəsi daxil deyil (Çəki: 1)

- ☒ regional siyasət
 - ☐ dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
 - ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin minimum səviyyəsi daxil deyil (Çəki: 1)

- ☒ dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
 - ☐ pul tədavülünün təşkil olunması
 - ☐ ictimai əmtəələrin təklif olunması
 - ☐ mənfə xarici effektlərin aradan qaldırılması
 - ☐ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ sosial müdafiəyə
 - ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ sosial müdafiəyə
 - ☐ regional siyasət
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ sosial müdafiəyə
 - ☐ regional siyasət
 - ☒ dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ məşğulluğun təmin olunması
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ sosial müdafiəyə
 - ☐ regional siyasət
 - ☒ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
 - ☐ inflyasiyanın tənzimlənməsi
 - ☐ sosial müdafiəyə
 - ☐ regional siyasət
 - ☒ məşğulluğun təmin olunması
-

Sual: Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir (Çəki: 1)

- ☐ pul tədavülünün təşkil olunması
 - ☐ ictimai əmtəələrin təklif olunması
 - ☐ mənfə xarici effektlərin aradan qaldırılması
 - ☐ bütün cavablar düzdür
 - ☒ inflyasiyanın tənzimlənməsi
-

Sual: Keynsin modeli nə zaman yaranmışdır (Çəki: 1)

- ☐ 1930-1935-ci illər
- ☐ 1920-1925-ci illər
- ☐ 1930-1933-cü illər
- ☒ 1929-1933-cü illər böhranından sonra

☐ 1933-1935-ci illər

Sual: Keyns modeli nə vaxt yayılmışdır (Çəki: 1)

- ☒ XX əsrin 50-60-cı illərində
 - ☐ XIX əsrdə
 - ☐ XVII əsrdə
 - ☐ XVIII əsrdə
 - ☐ XXI əsrdə
-

Sual: Dövlət direjizmi kim tərəfindən irəli sürülmüşdür (Çəki: 1)

- ☐ Keynşilər tərəfindən
 - ☒ F.Peru
 - ☐ Skarrufi
 - ☐ Stafford
 - ☐ Şerman
-

Sual: Neoklassik sintez hansı modellərin istifadəsini nəzərdə tutur (Çəki: 1)

- ☐ ardıcıl monetaristlər
 - ☒ Keyns və Monetar
 - ☐ ekletik keynşilər
 - ☐ radikal keynşilər
 - ☐ bütün cavablar düzdür
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığımı üstələyir, əgər (Çəki: 1)

- ☒ uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə
 - ☐ istehsalın həcmi məhduddur
 - ☐ işsizliyin səviyyəsi sabitdir
 - ☐ işsizlik aşağı düşür
 - ☐ istehsal aşağı düşür
-

Sual: Texniki tənzimləməyə daxil olan elementlərə aid deyil: 1.Milli səviyyədə standartlaşma 2.reqlamentləşmə 3.akkreditasiya 4.könüllü sertifikatlaşma 5.bəyannamələrin tətbiqi (Çəki: 1)

- ☐ 1,2,3,4,5
- ☒ 3,4,5,

- ☐ 2,3,4
 - ☐ 1,2,3
 - ☐ 1,3,5
-

Sual: Uyğun gəlmənin qiymətləndirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ Kateqoriyaların tətbiqi
 - ☐ akkreditasiya
 - ☒ reqlmentləşmə
 - ☐ xidmətlərin ekspertizası
 - ☐ mütləq səviyyədə sertifikatlaşma
-

Sual: İnstitutların qarşılıqlı əlaqəsini qeyd edərkən adətən daha çox nəyə diqqət yetirilir? (Çəki: 1)

- ☐ həmin institutların iqtisadi tənzimləmədə rolu
 - ☐ bazarın tənzimləmədə institutların tənzimləmə vasitələri
 - ☐ dövlətin müvafiq institutlara göstərdiyi təsir
 - ☒ dövlətin bazara göstərdiyi təsir
 - ☐ bazarın çatışmazlıqlarının həmin institutlarda müzakirəsi
-

Sual: Dövlətin iqtisadi siyasəti reallaşdırmada bazar institutuna təsiri zamanı nəzərdə tutulan subyekt hansıdır? (Çəki: 1)

- ☐ iqtisadi siyasətin reallaşması subyektləri
 - ☒ iqtisadi inkişaf
 - ☐ bazar institutuna təsir mexanizmləri
 - ☐ iqtisadi siyasətin istiqamətləndirilməsi
 - ☐ dövlət tənzimləməsini məqsədi, tənzimləmə strategiyası
-

Sual: İqtisadçılar başlıca olaraq bazarın tənzimləmə aspektlərini nəzərdən keçirərkən daha çox hansı aspektə diqqət yetirilməsini vacib sayırlar? (Çəki: 1)

- ☐ daxili tənzimləmə
 - ☐ iqtisadi tənzimləmə
 - ☒ özünü tənzimləmə
 - ☐ xarici tənzimləmə
 - ☐ iqtisadi və sosial tənzimləmə
-

Sual: Qarşılıqlı təsirin təhlili hansı struktur komponentlərinə söykənir? 1.məqsədlər 2.mexanizmlər 3.aspektlər 4.reallaşdırmanın yönəldilməsi 5.subyektlər (Çəki: 1)

- ☐ 1,2,3,4,5
 - ☐ 5
 - ☐ 2,3,4
 - ☒ 3
 - ☐ 2,3,4
-

Sual: Bazar institutunun dövlətlə qarşılıqlı təsirini xarakterizə edərkən bu institut dövlət institutu ilə müqayisədə, (Çəki: 1)

- ☐ daha mütərəqqi struktura malikdir
- ☒ daha dəqiq struktura malikdir
- ☐ daha sadə struktura malikdir
- ☐ daha çevik struktura malikdir
- ☐ daha mütəhərrik struktura malikdir

Sual: Hansı ölkələrdə iqtisadi siyasət prezident tərəfindən həyata keçirilən tədbirlərin məcmusu kimi götürülür? 1.Almaniya 2.Rusiya 3.Yaponiya 4.Fransa 5.İngiltərə (Çəki: 1)

- ☐ 1,2,3,4,5
- ☐ 1,4,5
- ☒ 1,2,3,
- ☐ 2,3,4,
- ☐ 3,4,5

Sual: İnstitusionalizmə görə dövlətin iqtisadi siyasəti özündə bu konsepsiyaları əks etdirir? (Çəki: 1)

- ☐ sosial korrekte,gəlirlərin bölüşdürülməsi
- ☐ sosial korrekte,gəlirlərin bölüşdürülməsi
- ☐ məşğulluğun stimullaşdırılması,iqtisadi artımın saxlanması
- ☒ ictimai nemətlərin yaradılması
- ☐ hüquqi bazanın təmini

Sual: Ordoliberalizm məkrəbinin mövqeyinə aid deyil: 1.məqsədlərin diaqnozu 2.ictimai hərəkətlər 3.dövlətlərarası şuralarla mütəmadi danışıqlar 4.şəraitin proqnozlaşdırılması 5.fəaliyyət proqramı haqqında qərar qəbulu (Çəki: 1)

- ☐ 2,3,4,5
- ☐ 4,5
- ☒ 2,3,
- ☐ 4,5
- ☐ 1,3

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Strateji planlaşdırmanın mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☒ strateji planlaşdırmanın milli iqtisadiyyatın inkişafının prioritet istiqamətlərini müəyyən edir
- ☐ operativ proqnozların hazırlanması

- ☐ orta müddətli proqramların hazırlanması
 - ☐ uzun müddətli layihələrin hazırlanması
 - ☐ bütün cavablar səhvdir
-

Sual: Birbaşa təsir metodlarına aid deyil (Çəki: 1)

- ☐ vergi
 - ☐ faiz stavkası
 - ☐ pul kütləsinin həcmi
 - ☐ emissiya
 - ☒ subvensiya
-

Sual: Birbaşa təsir metodlarına aiddir (Çəki: 1)

- ☒ pul kütləsinin tənzimlənməsi
 - ☐ kömrük tarifləri
 - ☐ qeyri-kömrük tarifləri
 - ☐ bütün cavablar səhvdir
 - ☐ müqayisəli qiymətlər sistemi
-

Sual: Hansı dövlətin funksiyası deyil (Çəki: 1)

- ☐ tənzimləyici funksiya
 - ☐ daxili funksiya
 - ☒ maliyyə yardımı etmək
 - ☐ sosial-iqtisadi funksiya
 - ☐ xarici funksiya
-

Sual: Dövlətin iqtisadi funksiyasına daxildir (Çəki: 1)

- ☐ dövlət büdcəsini formalaşdırmaq
 - ☐ ümumi iqtisadi inkişaf proqramını hazırlamaq
 - ☐ prioritet sahələri stimullaşdırmaq
 - ☐ sahibkarlıq üçün əlverişli şərait yaratmaq
 - ☒ bütün cavablar düzdür
-

Sual: Dövlətin iqtisadi funksiyasına daxil deyildir (Çəki: 1)

- ☐ dövlət büdcəsini formalaşdırmaq
 - ☐ prioritet sahələri stimullaşdırmaq
 - ☐ sahibkarlıq üçün əlverişli şərait yaratmaq
 - ☒ sosial müdafiə sistemi, səhiyyə və təhsilin inkişafı
 - ☐ ümumi iqtisadi inkişaf proqramını hazırlamaq
-

Sual: Dövlətin iqtisadi funksiyasının təsnifatında yoxdur (Çəki: 1)

- ☐ bazar sisteminin səmərəli fəaliyyəti
- ☒ ekologiyaın stabilizasiyası
- ☐ rəqabətin qorunub saxlanması
- ☐ gəlir və sərvətlərin yenidən bölünməsi

☐ iqtisadiyyatın stabilləşməsi

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakı problemi həll etmir (Çəki: 1)

- ☒ əhali gəlirlərinin maksimumunun təyin olunmasını
 - ☐ dövlət büdcəsini formalaşdırır
 - ☐ ölkənin iqtisadi inkişaf proqramını hazırlayır
 - ☐ prioritet sahələrin inkişafını stimullaşdırır
 - ☐ sahibkarlığı dəstəkləyir
-

Sual: Qarışıq iqtisadiyyat nədir (Çəki: 1)

- ☐ kollektiv mülkiyyət
 - ☐ kooperativ mülkiyyətin olması
 - ☒ ölkədə həm dövlət, həm də xüsusi mülkiyyət formalarının mövcud olması
 - ☐ korporativ mülkiyyətin mövcudluğu
 - ☐ cavabların hamısı düzdür
-

Sual: İDT-nin əsas formalarına aid deyil (Çəki: 1)

- ☐ dövlət sifarişlərini müəyyən etmək
 - ☒ sığortalama
 - ☐ indikativ planları tərtib etmək
 - ☐ sığorta sistemini həyata keçirmək
 - ☐ inkişafı proqnozlaşdırmaq
-

Sual: İqtisadiyyatın tənzimlənməsində dövlətin əsas funksiyaları (Çəki: 1)

- ☐ iqtisadi qərarların qəbulu üçün hüquqi bazanın yaradılması
 - ☐ iqtisadiyyatın sabitləşdirilməsi və resursların bölgüsü
 - ☐ makroiqtisadi və struktur tarazlığın saxlanması
 - ☐ vətəndaşların sosial müdafiəsinin və iqtisadi təhlükəsizliyin təmin edilməsi
 - ☒ bütün qeyd olunanlar
-

Sual: Transformasiya edilən iqtisadiyyatda dövlətin əsas funksiyaları (Çəki: 1)

- ☐ sistemi formalaşdırma
 - ☐ sistemi təsdiqləmə
 - ☐ sistemi yenidən yaratma
 - ☒ hamısını
-

Sual: Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi formalaşdırıcı funksiyalarına aiddir (Çəki: 1)

- ☐ dövlətsizləşdirmə
 - ☐ inhisarsızlaşma və rəqabət mühitinin formalaşması
 - ☐ normativ-hüquqi bazanın formalaşması
 - ☐ bazar infrastrukturunun formalaşması
 - ☒ hamısı
-

Sual: Birbaşa tənzimləmə metodu deyil (Çəki: 1)

- ☐ standartların hazırlanması
 - ☐ lisenziyaların verilməsi
 - ☒ açıq bazarda əməliyyatlar
 - ☐ xarici ticarətin lisenziyalaşdırılması
 - ☐ inhisar bazarının tənzimlənməsi
-

Sual: Proqramın prinsipinə aid deyil (Çəki: 1)

- ☒ tarixililik
 - ☐ məqsədlilik
 - ☐ proqramlaşdırma
 - ☐ operativlik
 - ☐ müddətlilik
-

Sual: Proqnoz metoduna aid deyil (Çəki: 1)

- ☒ indikativ
 - ☐ fərdi müsahibə
 - ☐ ssenarinin qurulması
 - ☐ zehni mərkəz
 - ☐ matris metodu
-

Sual: 145. Dövlət proqramını təmin olunmalıdır: A) əmək resursları ilə B) maddi resurslar ilə C) maliyyə resursları ilə D) informasiya resursları ilə (Çəki: 1)

- ☐ A.B
 - ☐ C, D
 - ☐ V, D.
 - ☒ A, B, C, D
-

Sual: İnzibati amirlik sisteminə xas deyil (Çəki: 1)

- ☐ monetorium tətbiq etmək
 - ☒ resursların mobilliyi
 - ☐ kvota qoymaq
 - ☐ təhdid etmək
 - ☐ təsir etmək
-

Sual: İndikativ planlaşdırma direktiv-mərkəzi planlaşdırmadan fərqlənir: (Çəki: 1)

- ☐ qanuni qüvvəyə malik deyil
 - ☐ iqtisadiyyatın inkişaf istiqamətini və vəziyyətini xarakterizə edən və firmalar tərəfindən işlənilib hazırlanmış parametrləri özündə əks etdirir
 - ☐ iqtisadiyyatın subyektləri üçün mütləq yerinə yerinə yetirilməsi
 - ☒ tövsiyyə xarakterlidir
 - ☐ göstəriciləri təsdiq olunmur
-

Sual: 145. Aşağıda göstərilən amillərdən hansıları iqtisadi artımın proqnozlaşdırılmasında Kobb-Duqlas ikifaktorlu istehsal funksiyasında istifadə edilir? 1. investisiyalar 2. maddi istehsal sferasında əmək məsrəfləri 3. dövlət xərcləri 4. istehsal fondları 5. pul təklifi (Çəki: 1)

- ☐ 1,2
 - ☐ 3,5
 - ☐ 2,5
 - ☒ 2,4
 - ☐ 1,5
-

Sual: Məqsədli proqramın işlənməsi texnologiyasına aid deyil (Çəki: 1)

- ☒ Makroplanlar hazırlamaq
 - ☐ məqsədlər ağacını müəyyənləşdirmək
 - ☐ mövcud istehsal resurslarından tam və səmərəli istifadənin təmin edilməsi
 - ☐ tədbirlər sistemini əsaslandırmaq
 - ☐ resursları qiymətləndirmək
-

Sual: ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlərə aid deyil: 1.oduncaq kömür istehsalı 2.boru-kəmər nəqliyyatı 3.qiymətli daşların emalı 4.neft və qaz hasilatı emalı 5.elektroenergetika (Çəki: 1)

- ☐ 1,2,4
 - ☐ 3,4
 - ☒ 1,2,
 - ☐ 4,5
 - ☐ 2,3,5
-

Sual: Ölkənin aparıcı iqtisadi potensialını saxlanılması və inkişafını təmin edən obyektlərə aiddir: (Çəki: 1)

- ☐ qiymətli daşların emalı
 - ☐ oduncaq kömür istehsalı
 - ☐ taxıl yetişdirilməsi
 - ☒ boru-kəmər nəqliyyatı
 - ☐ ərzaqla təminatın yaxşılaşdırılması
-

Sual: Dövlət mülkiyyəti hansı qaydada təsnifləşdirilə bilməz? (Çəki: 1)

- ☐ dövlət mülkiyyətinin növünə görə
 - ☐ sahə xüsusiyyətlərinə görə
 - ☒ ölçülmə xarakterinə görə
 - ☐ likvidlik dərəcəsinə görə
 - ☐ mülkiyyətin rolunun artırılmasına görə
-

Sual: Digər mülkiyyətçilərdən fərqli olaraq dövlət öz mülkiyyətində olan obyektlərin idarə edilməsini sınaq metodlarına əsasən həyata keçirə bilməz: (Çəki: 1)

- ☐ daxili
- ☐ düşünülmüş

- ☐ proqnozlaşdırılan
- ☒ intuitiv
- ☐ normativ

Sual: Dövlət mülkiyyətinin idarə edilməsi metodları müxtəlif olduğuna görə onların təkmilləşdirilməsi nəzərə alınmalıdır, bu metodlara aid deyil: (Çəki: 1)

- ☐ inzibati
- ☐ təşkilati-normativ
- ☐ texniki-normativ
- ☒ normativ-texniki
- ☐ normativ hüquqi

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Proqram proqnoz və planlardan fərqli edən əsas xüsusiyyətlərdən biri: (Çəki: 1)

- ☒ büdcədən və fondlardan maliyyələşdirilir
- ☐ tədbirlər sistemini əhatə edir
- ☐ planın yerinə yetirilməsinə xidmət edir
- ☐ plan layihəsindən sonrakı mərhələni əks etdirir
- ☐ cavablar düzdür

Sual: Dövlətin transformasiya olunan iqtisadiyyatda sistemi yenidən yaratma funksiyalarına aiddir (Çəki: 1)

- ☐ davamlı inkişafın şərtlərini yaratmaq
- ☐ əhəlinin həyat keyfiyyəti və səviyyəsinin artımını təmin etmək
- ☐ dünyada ölkənin yerinin möhkəmləndirilməsi ilə ümummilli iqtisadi maraqların müdafiəsi və təmini
- ☐ dövlət, bələdiyyə və xüsusi mülkiyyətin optimal nisbətlərinin təmini
- ☒ hamısı

Sual: İndikativ planın xüsusiyyəti deyil (Çəki: 1)

- ☒ məcburi yerinə yetirilməsi
- ☐ tövsiyyə xarakterli olması
- ☐ stimullaşdırıcı vəzifəni yerinə yetirməsi
- ☐ güzəştli faiz stafkasının tətbiq edilməsi
- ☐ bütün cavablar düzdür

Sual: Makroiqtisadi planlaşmada istifadə olunan əsas formalar (Çəki: 1)

- ☐ strateji planlaşdırma
 - ☐ dövlət sifarişləri
 - ☐ indikativ planlaşdırma
 - ☐ proqnozlaşma və proqramlaşma
 - ☒ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş planlaşdırma
-

Sual: Dövlət sifarişi (Çəki: 1)

- ☒ yerinə yetirilməsi məcburidir, müqavilə əsasında həyata keçirilir
 - ☐ resurslarla tam təmin olunur
 - ☐ istehlakçısı müəyyəndir
 - ☐ dövlət zəmanəti vardır
 - ☐ bütün cavablar düzdür
-

Sual: Proqnoz ssenariyaların qurulmasında daha geniş istifadə edilən təhlil aləti hansıdır? (Çəki: 1)

- ☐ zehni hücum
 - ☐ kollektiv ekspert qiymətləndirilməsi
 - ☒ «məqsədlər ağacı»nın qurulması
 - ☐ ideyaların generasiyası
 - ☐ cavablar düzdür
-

Sual: Dövlətin idarəetmə funksiyasının bir hissəsi hansı baxımdan təyin olunur? (Çəki: 1)

- ☐ rentabellik
 - ☒ məhsuldarlıq
 - ☐ gəlirlilik
 - ☐ reqlamentləşdirmə
 - ☐ likvidlilik
-

Sual: İdarəetmənin normativ funksiyasına hansı fondların formalaşması yolu ilə nail olunur? (Çəki: 1)

- ☐ funksional
 - ☒ institusional
 - ☐ mərkəzləşdirilmiş
 - ☐ qeyri-mərkəzləşdirilmiş
 - ☐ normativ
-

Sual: Rəqabət strukturlarının formalaşması hesabına rəqabətqabiliyyətlik potensialının yüksəldilməsi nəyin nəticəsidir? (Çəki: 1)

- ☐ investisiya fəallığının
- ☐ iqtisadi fəallığın
- ☒ innovasiyon fəallığının
- ☐ praktiki fəallığının

☐ artan fəallığın

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyzi metodundan d) ststistik metoddan e) sintez metodundan (Çəki: 1)

- ☐ a.b.c.e
☐ b.c.d
☒ d.c.b.a
☐ b.c.d.e

Sual: . Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) analiz metodundan. b) normativ metodundan. c) riyzi metodundan d) ststistik metoddan e) sintez metodundan (Çəki: 1)

- ☒ analiz metodundan
☐ normativ metodundan
☐ riyzi metodundan
☐ ststistik metoddan
☐ balans metodundan

Sual: Planlaşdırmada hansı metodlardan istifadə olunmur? (Çəki: 1)

- ☒ analiz metodundan
☐ normativ metodundan
☐ riyzi metodundan
☐ ststistik metoddan
☐ balans metodundan

Sual: Planlaşdırmada hansı metodlardan istifadə olunmur? (Çəki: 1)

- ☒ sintez metodundan
☐ ststistik metoddan
☐ balans metodundan
☐ normativ metodundan
☐ riyzi metodundan

Sual: Planlaşdırmada hansı metodlardan istifadə olunmur? (Çəki: 1)

- ☐ balans metodundan

- ☐ normativ metodundan
 - ☐ riyzi metodundan
 - ☒ ekstropolyasiya metodundan
 - ☐ statistik metotdan
-

Sual: Planlaşdırma hansı metotdan istifadə olunur? (Çəki: 1)

- ☐ balans metodundan
 - ☐ normativ metodundan
 - ☐ riyzi metodundan
 - ☒ ekspert metodundan
 - ☐ statistik metotdan
-

Sual: Planlaşdırmanın elmi səviyyəsinin yüksədilməsi səbəb olur. a) istehsalın müntəzə strukturunun formalaşmasına. b) istehsalın intesivləşdirilməsinə. c) tarazlaşdırılmasına. d) proporsionallığa. e) təmərküzləşməsinə (Çəki: 1)

- ☐ c.d.e
 - ☐ b.c.d.e
 - ☐ a.b.c.e
 - ☒ a.b.c.d
 - ☐ e.d.c.a
-

Sual: Planlaşdırmanın elmi səviyyəsinin yüksədilməsi səbəb olur. a) istehsalın müntəzə strukturunun formalaşmasına. b) istehsalın intesivləşdirilməsinə. c) tarazlaşdırılmasına bə proporsionallığa. d) istehsalın təmərküzləşməsinə e) elmi-texniki potensialın artırılmasına. (Çəki: 1)

- ☐ c.d.e
 - ☐ b.c.d.e
 - ☒ a.b.c.e
 - ☐ a.b.c.d
 - ☐ e.d.c.a
-

Sual: Planlaşdırmanın elmi səviyyəsinin yüksədilməsi səbəb olur. a) istehsalın müntəzə strukturunun formalaşmasına. b) istehsalın intesivləşdirilməsinə. c) tarazlaşdırılmasına bə proporsionallığa. d) istehsalın təmərküzləşməsinə e) elmi-texniki potensialın artırılmasına (Çəki: 1)

- ☐ c.d.e
 - ☐ b.c.d.e
 - ☒ a.b.c.e
 - ☐ a.b.c.d
 - ☐ e.d.c.a
-

Sual: Planın təkmilləşdirilməsi anlamını izah edin. a) məsrəflərin azaldılması. b) əhəlinin tələbatının ödənilməsi. c) ETT-nəəliyyətlərindən səmərəli istifadə. d) istehsal güclərindən tam istifadə. e) istehsalın təmərküzləşməsinə aparmaq (Çəki: 1)

- ☐ a.b.c.d.e
- ☐ b.c.d.e

- ☒ d.c.b.a
 - ☐ e.d.c.a
-

Sual: Planın gərginliyi izah olunur (Çəki: 1)

- ☐ planın optimallaşdırılması
 - ☐ plan intizamına əməl olunması
 - ☒ planın normativ sənədlərə uyğun olması
 - ☐ planın ehtiyat təminatının olması
 - ☐ hamısı ilə
-

Sual: Planın gərginliyi izah olunur. a) planın optimallaşdırılması. b) plan intizamına əməl olunması. c) planın normativ sənədlərə uyğun olması. d) planın ehtiyat təminatının olması e) plan intizamına əməl olunması (Çəki: 1)

- ☒ a.b.c.d
 - ☐ b.c.d.e
 - ☐ a.b.c.e
 - ☐ e.d.c.a.
-

Sual: Səhv cavabı tapın. Strateji planlaşdırma, plan və proqnozların tərtibi prosesindəki metodoloji sistemdə – strateji planlaşdırmanın məntiqi, prinsipləri, metodları vahid halda əhatələnmiş olur. Belə metodoloji yanaşma sistemi müasir strateji planlaşdırmanın təcrübəsində istifadə olunur və onun aşağıdakı modifikasiyaları vardır: (Çəki: 1)

- ☐ sistemə proqramlı yanaşma
 - ☐ sistemə multiplikasiyalı (müxtəlif üsullar - xırdalama) yanaşma
 - ☐ sistemə iqtisadi qənaət üsulu kimi yanaşma
 - ☐ sistemə dinamik yanaşma
 - ☒ sistemə statik yanaşma
-

Sual: Strateji planlaşdırmanın neçə prinsipi var? (Çəki: 1)

- ☐ 2.
 - ☐ 3.
 - ☐ 5.
 - ☒ 4.
 - ☐ 6.
-

Sual: Səhv cavabı tapın. Strateji planlaşdırma idarəetmənin özəyi olduğu üçün idarəetmənin hansı prinsipini ona da aid etmək mümkündür: (Çəki: 1)

- ☐ siyasətin üstünlüyü nəzərdə tutulmaqla iqtisadiyyatla siyasətin vəhdətliyi
 - ☐ müstəqillik və mərkəziyyətin vəhdətliyi
 - ☐ idarəetmə həllərinin elmi əsaslandırılması
 - ☐ ümumi və yerli (lokal) maraqların uzlaşdırılması
 - ☒ strateji planlaşdırma və planların kompleks proqnozlarının vahidliyi.
-

Sual: Səhv cavabı tapın. İdarəetmədə strateji planlaşdırmanın qeyd olunan ümumi prinsip-lə-rin-dən başqa, strateji planlaşdırma özünə məxsus üç prinsipə əsas-la-rır: (Çəki: 1)

- ☐ aparıcı həlqənin müəyyən edilməsi əsasında optimal mütənasib-liklərin təmin olunması.
 - ☐ strateji planlaşdırma və planların kompleks proqnozlarının vahidliyi.
 - ☐ plan-ların tərtibi prosesinin yerinə yetirilməsi imkanla-rının və ona nəzarət edilməsinin vahidliyi.
 - ☐ proqramların tərtibi prosesinin yerinə yetirilməsi imkanla-rının və ona nəzarət edilməsinin vahidliyi.
 - ☒ müstəqillik və mərkəziyyətin vahidliyi
-

Sual: Səhv cavabı tapın. İqtisad-i İnkişaf Nazirliyi əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ analitik
 - ☐ informativ
 - ☐ ekspert
 - ☐ məsləhətçi
 - ☒ təftiş
-

Sual: Səhv cavabı tapın. İqtisad-i İnkişaf Nazirliyi əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ dövlətin daxili iqtisadi siyasətinin müxtəlif aspektlərini əsaslandırmaq
 - ☐ dövlət büdcəsini proqnozlaşdırmaq
 - ☐ bələdiyyələr üzrə strateji plan layihələrini hazırlamaq
 - ☐ planların təşkilati-metodiki işinə rəhbərlik etmək
 - ☒ təşkilatlarla strateji planlaşdırma məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək.
-

Sual: Səhv cavabı tapın. İqtisad-i İnkişaf Nazirliyi əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ müvafiq sərəncamlar vermək
 - ☐ nəzarət etmək
 - ☐ yaxın ölkələrlə strateji planlaşdırma məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
 - ☐ yaxın ölkələrlə strateji tənzim-ətmə məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
 - ☒ dövlət büdcəsini maliyələşdirmək
-

Sual: Səhv cavabı tapın. İqtisad-i İnkişaf Nazirliyi əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ uzaq ölkələrlə strateji planlaşdırma məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
- ☐ uzaq ölkələrlə tənzim-ətmə məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
- ☐ dövlət büdcəsini reallaşdırmaq
- ☐ proqnozların təşkilati-metodiki işinə rəhbərlik etmək

☒ müvafiq qərarlar vermək

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyi əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ bələdiyyələr üzrə strateji plan layihələrini hazırlamaq
 - ☐ bələdiyyələr üzrə proqnozlar tərtib etmək
 - ☐ proqnozların metodiki işinə rəhbərlik etmək
 - ☐ uzaq ölkələrlə tənzimlətmə məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
 - ☒ rayonlar üzrə strateji plan layihələrini hazırlamaq
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ ölkədə ayrı-ayrı sahələrin inkişafı ilə əhalinin maddi rifah halının yüksəldilməsi
 - ☐ xarici borclarının qaytarılması
 - ☐ mərkəzləşdirilmiş valyuta resurslarından səmərəli istifadə
 - ☐ xarici-iqtisadi əlaqələr üzrə qarşılıqlı idxal-ixrac müqavilə əməliyyatlarının layihələrinin hazırlanması
 - ☒ uzaq ölkələrlə tənzimlətmə məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnsanların təbiətə planauyğun təsirinin ardıcılığı necə olmalıdır? a) məşğulluq. b) əməkdaşlıq. c) planauyğunluq. d) planlılıq. e) müntəzəmlik. (Çəki: 1)

- ☐ c.d.e
 - ☐ b.c.d.e
 - ☐ a.e.c.d
 - ☒ a.b.c.d
 - ☐ d.e.a.b
-

Sual: . Dövlət proqramı təmin olunmalıdır. a) əmək ehtiyatları ilə. b) maddi ehtiyatlarla. c) maliyyə vəsaitləri ilə. d) istehsal gücləri ilə. e) hamsi ilə. (Çəki: 1)

- ☐ b.c
- ☐ c.d.e.a
- ☐ b.c.d
- ☒ b.c.a
- ☐ a.b.c.d

Sual: Proqramın bu.növü yoxdur (Çəki: 1)

- ☐operativ
 - ☐orta müddətli
 - ☒imperativ
 - ☐kompleks
 - ☐məqsədli.
-

Sual: Proqramın bu.növü yoxdur (Çəki: 1)

- ☐operativ
 - ☒indiqativ
 - ☐reğional
 - ☐kompleks
 - ☐məqsədli
-

Sual: Proqramın bu.növü yoxdur (Çəki: 1)

- ☐operativ proqramlar
 - ☒uzun müddətli proqramlar
 - ☐reğional proqramlar
 - ☐kompleks proqramlar
 - ☐məqsədli proqramlar
-

Sual: Proqramı proqnozdan fərqləndirən xüsusiyyət (Çəki: 1)

- ☐rentabelli olması
 - ☒büdcədən maliyələşməsilə
 - ☐tövsiyyə xarakteri
 - ☐variantlı olması
 - ☐hamısıilə
-

Sual: Proqramı plandan fərqləndirən xüsusiyyət (Çəki: 1)

- ☐rentabelli olması
 - ☒büdcədən maliyələşməsilə
 - ☐tövsiyyə xarakteri
 - ☐variantlı olması
 - ☐hamısıilə
-

Sual: Proqram prinsiplərinə aid deyil (Çəki: 1)

- ☐məqsədyönlülük
 - ☐sistemlilik
 - ☒tarixilik
 - ☐resurs təminatı
 - ☐prioritetlik
-

Sual: Proqram prinsiplərinə aiddir. a) məqsədyönlülük. b) sistemlilik. c) tarixilik. d) resurs təminatı. e) prioritetlik. (Çəki: 1)

- ☐ a.b.c.d
 - ☐ b.c.d.e
 - ☒ e.d.b.a
 - ☐ a.b.c.e
-

Sual: Proqramlr bölünür. a) obeklr üzrə. b) xüsusiyyətinə görə. c) fəaliyyət müddətinə görə. d) ərazi səviyyəsi üzrə. e) ayrı-ayrı sahələr üzrə. (Çəki: 1)

- ☒ a.b.c.d.e.
 - ☐ a.b.c.
 - ☐ b.c.d.e.
 - ☐ a.b.c.d.
-

Sual: Ayrı-ayrı obyektlər üzrə proqramlr üzrə proqramlar bölünür a) istiqamətlər üzrə. b) sahələr üzrə. c) dövlətlərarası. d) beynəlxalq. e) regionlar üzrə (Çəki: 1)

- ☐ a.b.c.d.e
 - ☒ a.b.c.d
 - ☐ a.b.c
 - ☐ b.c.d.e
 - ☐ c.d.e
-

Sual: Məqsədli proqramların tərtibinə başlanılmışdır (Çəki: 1)

- ☐ 1941-1945-ci illərdən
 - ☐ 1950-1955-ci illərdən
 - ☐ 1960-1965-ci illərdən
 - ☒ 1970-1975 –ci illərdən
 - ☐ 1980-1985- ci illərdən
-

Sual: Ayrı-ayrı obyektlər üzrə proqrama daxil deyidir. (Çəki: 1)

- ☐ istiqamətlər üzrə
 - ☐ sahələr üzrə
 - ☐ dövlətlərarası
 - ☐ beynəlxalq
 - ☒ regionlar üzrə
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ ölkənin regionlarında ayrı-ayrı sahələrin inkişafı ilə əhalinin maddi rifah halının yüksəldilməsi
 - ☐ xarici-iqtisadi əlaqələr üzrə qarşılıqlı idxal-ixrac razılaşma əməliyyatlarının layihələrinin hazırlanması
 - ☐ hökumət zamanəti əsasında alınan kreditlərin əmtəə təminatı
 - ☐ pul dövriyyəsini təmin etmək
 - ☒ dövlət büdcəsini reallaşdırmaq
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ qiymətli kağızlar bazarını formalaşdırmaq
 - ☐ səhmdar cəmiyyətlərin kapitalının hərəkəti
 - ☐ özəlləşdirmə metodologiyası
 - ☐ inhisarsızlaşdırmanın inkişafı
 - ☒ bələdiyyələr üzrə strateji plan layihələrini hazırlamaq
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ rəqabət-in inkişafı
 - ☐ dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi[yeni cavab]
 - ☐ bazar infrastrukturunun inkişafının yeni formaları
 - ☐ sahələrarası problemlərin həlli üçün dövlət komissiyalarının yaradılması
 - ☒ proqnozların metodiki işinə rəhbərlik etmək
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ bazar iqtisadiyyatının təşkilinin yeni formaları
 - ☐ sahələrarası problemlərin həlli üçün idarəçilik komissiyalarının yaradılması.
 - ☐ iqtisadi islahatların hüquqi təminatını təkmilləş-dir-mək
 - ☐ regionlararası problemlərin həlli üçün dövlət komissiyalarının yaradılması
 - ☒ yaxın ölkələrlə strateji tənzim-etmə məsələləri üzrə beynəlxalq iqtisadi əlaqələri həyata keçirmək
-

Sual: Səhv cavabı tapın. İqtisadi İnkişaf Nazirliyinin ekspert funksiyası ölkə hökumətinə aşağıdakılar üzrə əsaslandırılmış rəy təqdim etməkdir: (Çəki: 1)

- ☐ bazar infrastrukturunun inkişafının yeni formaları
 - ☐ səhmdar cəmiyyətlərin kapitalının hərəkəti
 - ☐ iqtisadi islahatların normativ təminatını təkmilləş-dir-mək
 - ☐ regionlararası problemlərin həlli üçün idarəçilik komissiyalarının yaradılması
 - ☒ planların təşkilati-metodiki işinə rəhbərlik etmək
-

Sual: Səhv cavabı tapın Daxili iqtisadi siyasətin əsaslandırılması zamanı İqtisadi İnkişaf Nazirliyi nəyin əsaslandırıl-ma-sında və formalaşdırıl-masında bilavasitə iştirak edir? (Çəki: 1)

- ☐ sosial-iqtisadi siyasətin
 - ☐ iqtisadiyyatın aparıcı sahə-lərinin müəyyən edil-məsinin
 - ☐ ekoloji təhlükəsizliyin təmin olunmasının
 - ☐ dövlətin struktur siyasətinin
 - ☒ dövlətin sənaye siyasətinin
-

Sual: Səhv cavabı tapın Daxili iqtisadi siyasətin əsaslandırılması zamanı İqtisadi İnkişaf Nazirliyi nəyin əsaslandırıl-ma-sında və formalaşdırıl-masında bilavasitə iştirak edir? (Çəki: 1)

- ☐ xarici və daxili investisiyaların yerləşdirilməsinin
- ☐ regional iqtisadi siyasətin məhsuldar qüvvələrin yerləşdirilməsinin
- ☐ əhalinin maddi rifahının yaxşılaşdırılması siyasətinin
- ☐ investisiya aktivliyinin
- ☒ iqtisadi təhlükəsizliyin təmin olunmasının

Sual: Səhv cavabı tapın Ölkənin hökuməti İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sərəncamverici hüquqları verir: (Çəki: 1)

- ☐ mövcud qanunlara uyğun olaraq işlərə tarifləri qeydə almaq
- ☐ maddi-texniki ehtiyaclar üçün istehsalın strukturu formalaşdırmaq
- ☐ bələdiyyə tələbatı üçün istehsalın həcmi formalaşdırmaq
- ☐ İqtisadi İnkişaf Nazirliyi ona ayrılmış vəsait çərçivəsində iqtisadiyyata aid ETI-nin siyahısını müəyyən etmək
- ☒ xarici və daxili investisiyaları yerləşdirmək

Sual: Səhv cavabı tapın Ölkənin hökuməti İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sərəncamverici hüquqları verir: (Çəki: 1)

- ☐ mövcud qanunlara uyğun olaraq xidmətlərə tarifləri qeydə almaq
- ☐ dövlət ehtiyacı üçün istehsalın strukturu formalaşdırmaq
- ☐ maddi-texniki ehtiyaclar üçün istehsalın həcmi formalaşdırmaq
- ☐ İqtisadi İnkişaf Nazirliyi ona ayrılmış vəsait çərçivəsində iqtisadiyyata aid ETI-nin siyahısını müəyyən etmək üçün müvafiq mütəxəssisləri cəlb etmək
- ☒ regional iqtisadi siyasətin məhsuldar qüvvələri yerləşdirmək

Sual: Səhv cavabı tapın Ölkənin hökuməti İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sərəncamverici hüquqları verir: (Çəki: 1)

- ☐ mövcud qanunlara uyğun olaraq işlərə tarifləri təsdiq etmək
- ☐ dövlət ehtiyatları üçün istehsalın strukturu formalaşdırmaq
- ☐ ölkənin təhlükəsizliyi üçün istehsalın strukturu formalaşdırmaq
- ☐ lizinq kompaniyalarının işinə lisenziyalar vermək
- ☒ iqtisadiyyatın aparıcı sahələrini müəyyən etmək

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir (Çəki: 1)

- ☐ keyfiyyət parametrlərini
- ☐ kəmiyyət parametrlərini
- ☐ obyektin dinamika və transformasiyaya meylliliyini

- ☒ obyektin kəmiyyət və keyfiyyət parametrlərini
 - ☐ hec bir cavab düzgün deyil
-

Sual: Elmi öncəgörmənin hansı formaları vardır (Çəki: 1)

- ☐ hipotez
 - ☐ hipotez, proqnoz
 - ☐ proqnoz
 - ☐ plan
 - ☒ hipotez, proqnoz, plan
-

Sual: Hipoteza nəyə əsaslanır (Çəki: 1)

- ☒ institusiya və elmi-nəzəri baxışlara
 - ☐ institusiyaya
 - ☐ dialektika qanunauyğunluqlarına
 - ☐ riyazi modelləşdirməyə
 - ☐ statistik göstəricilərə
-

Sual: Proqnozlaşdırma özündə nəyi əks etdirir (Çəki: 1)

- ☐ obyektin gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sisteminin hazırlanmasını
 - ☐ Obyektin gələcək inkişaf yollarının təhlilini
 - ☒ obyektin gələcək vəziyyətini, onun dinamika və inkişaf yollarının təsvirinə yönələn elmi əsaslandırılmış cəhdləri
 - ☐ Obyektin struktur elementlərinin aşkarlanmasını
 - ☐ Obyektin gələcək vəziyyətinə təsir edən amillərin aşkarlanması
-

Sual: Planlaşdırma (Çəki: 1)

- ☒ İqtisadi sistemin gələcək vəziyyətinə nail olmaq üçün məqsəd və prioritetlərin, yolların , vasitələrin , vəsaitlərin, müəyyənləşdirilməsi prosesidir
 - ☐ İqtisadi sistemin gələcək vəziyyəti haqqında nəzəri əsaslandırılmış təsəvvürdür
 - ☐ Obyektiv gələcək vəziyyətinə nail olmaq üçün həyata keçirilən tədbirlər sistemidir,
 - ☐ Obyektin gələcək vəziyyətinin dərk olunması prosesidir
 - ☐ Obyektin gələcək vəziyyətini xarakterizə edən göstəricil
-

Sual: Uzunmüddətli makroiqtisadi proqnozlaşdırmaya zərurəti nə şərtləndirir? (Çəki: 1)

- ☒ Sosiademoqratik tsikllər, texnoloji tsikllər, iqtisadi tsikllər, iri investisiya layihələrinin xərcini ödəməsinin uzunmüddətliliyi
 - ☐ Sosidemoqrafik, texnoloji tsikllər və enerji böhranları
 - ☐ İqtisadi böhranlar texnoloji dəyişmələr
 - ☐ İri investiya layihələrinin xərcinin ödəməsinin uzunmüddətliliyi və sosiademoqrafik dəyişmələr
 - ☐ İqtisadiyyatdakı struktur dəyişmələri, işsizlik problemi
-

Sual: Genetik proqnozlaşdırma yanaşması nəyə əsaslanır (Çəki: 1)

- ☐ Obyektin inkişaf tarixinin təhlilinə
 - ☐ Obyektin inkişafını şərtləndirən əsas amillərin müəyyən edilməsinə
 - ☐ Obyektin inkişaf qanunauyğunluqları və meyllərinin müəyyən edilməsinə
 - ☐ Obyektin inkişaf qanunauyğunluqları əsasında hipotezlərin formalaşmasına qanunauyğunluqları
 - ☐ Statistika, dinamika və sosiogenetika qanunauyğunluqları
 - ☒ İnkişaf proseslərinə məqsədyönlü təsirə
-

Sual: Normativ proqnozlaşdırma yanaşması nəyə əsaslanır? (Çəki: 1)

- ☒ İctimai tələbatların dərki, məqsəd və resurs bazasının müəyyənləşməsi, məqsədyönlü təsirə
 - ☐ İqtisadi inkişaf meyllərin və inkişafa təsir edən amillərin müəyyən edilməsini
 - ☐ İnkişaf üçün zəruri olan resurs bazasının müəyyən edilməsinə
 - ☐ Texnoloji situasiyanın təhlilinə
 - ☐ İnkişaf tarixinin təhlilinə
-

Sual: Sosiogenetika qanunauyğunluqları nəyi aşkara çıxarmağa imkan yaradır? (Çəki: 1)

- ☐ A) İqtisadi sistemin genotipinin irsiliyini
 - ☐ B) Mühitdəki dəyişmələrin təsiri ilə iqtisadi sistemdə baş verən dəyişmələri
 - ☐ V) iqtisadi sistemin kortəbii və məqsədyönlü seçimyönlü seçimləri
 - ☐ A,B
 - ☒ A,B,V
-

Sual: Makroproqnozlaşdırmanın metodoloji əsaslarını hansı nəzəri mənbələr təşkil edir. (Çəki: 1)

- ☐ Tsikllər nəzəriyyəsi, sivilizasiyaların inkişafı nəzəriyyəsi
 - ☐ Noosfer nəzəriyyəsi, balans metodu
 - ☒ Sivilizasiya inkişaf nəzəriyyəsi, noosfer nəzəriyyəsi, balans metodiki, tsikllər nəzəriyyəsi
 - ☐ Balans metodu, tsikllər nəzəriyyəsi
 - ☐ Sivilizasiya inkişaf nəzəriyyəsi, balans
-

Sual: Sadalananlardan hansı proqnozlaşdırma metoda deyil (Çəki: 1)

- ☒ Proqram – məqsədli metod
 - ☐ Mexaniki ekstrapolyasiya
 - ☐ Borametrik metod
 - ☐ Ekspert rəyləri
 - ☐ Ekonometrik metod
-

Sual: Mexaniki ekstropolyasiya metoduna görə... (Çəki: 1)

- ☐ kəmiyyətindən proqnozlaşdırılan göstərici bu günkü göstəriciyə mütənasib dəyişmir
- ☐ proqnozlaşdırılan göstərici ilə bu günkü göstərici arasında hər hansı korrelyasiya əlaqələri mövcud deyil

- ☐ proqnozlaşdırılan vəziyyət məqsədyönlü təsirlə müəyyənləşir
 - ☐ proqnozlaşdırılan vəziyyətlə mövcud vəziyyət arasında sinergetik əlaqələr var
 - ☒ proqnozlaşdırılan vəziyyətlə mövcud arasındakı əlaqələr funksionaldır
-

Sual: Sabit ekstrapolyasiya metoduna görə: (Çəki: 1)

- ☐ proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərdi proporsionaldır
 - ☒ proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətdən fərqlənir
 - ☐ proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən əks-proporsional dəyişir
 - ☐ proqnozlaşdırılan vəziyyətin mövcud vəziyyətdən fərqli müntəzəm xarakterdədir
 - ☐ proqnozlaşdırılan vəziyyət mövcud vəziyyətə nisbətən qeyri-müntəzəm dəyişir
-

Sual: Sadalananlardan hansı makroiqtisadi proqnozlaşdırmada ən çox istifadə edilən metodlar hansılardır? (Çəki: 1)

- ☐ ekstrapolyasiya
 - ☐ barometrik metod, ssenari metod, ekstrapolyasiya
 - ☒ ekonometrik metod, ssenari metod, delfi metod
 - ☐ ekstrapolyasiya və morfoloji metod
 - ☐ barometrik metod və «zehni hücum» metod
-

Sual: Regional inkişaf proqnozlaşdırılması zamanı hansı qrup göstərijilərdən istifadə edilmir? (Çəki: 1)

- ☐ baza ilinə aid giriş göstərijiləri
 - ☐ ekspert qiymətləndirilməsi yolu verilən ssenari göstərijiləri
 - ☐ proqnozlaşdırma dövrünün sonuna olan çıxış göstərijiləri
 - ☐ regionun xüsusiyyətlərinə müvafiq region inkişaf indikatorları
 - ☒ 10 il önjəki retrospektiv göstərijilər
-

Sual: Səhv cavabı tapın. «Delfa» metodu neçə əsas xüsusiyyəti ilə seçiyənlər: (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: Səhv cavabı tapın. «Delfa» metodu əsas xüsusiyyəti ilə seçiyənlər: (Çəki: 1)

- ☐ ekspertin anonim olması
 - ☐ əvvəlki sorğuların nəticəsindən istifadə olunması
 - ☐ cavabların statistik qruplaşdırılması
 - ☐ ekspertin anonim olması bə cavabların statistik qruplaşdırılması
 - ☒ təkrar olunanlar birləşdirilir
-

Sual: Səhv cavabı tapın. Ekstrapolyasiyanın sadə üsuluna nə aid deyil (Çəki: 1)

- ☐ Üki –

- ☐ f
 - ☐ Üi
 - ☐ L
 - ☒ Y-
-

Sual: Səhv cavabı tapın. Öz məqsədinə görə iqtisadi proqnozlaşdırma ayrılır: (Çəki: 1)

- ☐ makroiqtisadi səviyyədə
 - ☐ struktur proqnozları
 - ☐ sahələrarası proqnozları
 - ☐ regionlararası proqnozları
 - ☒ mikroiqtisadi səviyyədə
-

Sual: Səhv cavabı tapın. Öz məqsədinə görə iqtisadi proqnozlaşdırma ayrılır: (Çəki: 1)

- ☐ xalq təsərrüfatı komplekslərinin proqnozlaşdırılması
 - ☐ sahə proqnozlaşdırma
 - ☐ regional proqnozlaşdırma
 - ☐ struktur proqnozları
 - ☒ kompleks proqnozlar
-

Sual: Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər: (Çəki: 1)

- ☐ cari,
 - ☐ cəld,
 - ☐ əməli
 - ☐ qısa müddətli proqnozlar
 - ☒ operativ
-

Sual: Səhv cavabı tapın. Əhatə etdiyi dövrə görə proqnozlar bölünürlər: (Çəki: 1)

- ☐ orta müddətli proqnozlar
 - ☐ daha uzun müddətli proqnozlar
 - ☐ əməli
 - ☐ qısa müddətli proqnozlar
 - ☒ strateji proqnozlar
-

Sual: Səhv cavabı tapın. Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur: (Çəki: 1)

- ☐ istehsal münasibətlərinin inkişafı.
 - ☐ sosial-iqtisadi tərəqqinin nəticələri.
 - ☐ elmi-texniki tərəqqinin nəticələri.
 - ☐ iqtisadi inkişaf.
 - ☒ vergi tutma
-

Sual: Səhv cavabı tapın. Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur: (Çəki: 1)

- ☐ əmək resurslarının təkrar istehsalı
 - ☐ məşğuliyyət.
 - ☐ təbii resurslardan səmərəli istifadə.
 - ☐ əsas fondların təkrar istehsalı
 - ☒ rentabellik
-

Sual: Səhv cavabı tapın. Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur: (Çəki: 1)

- ☐ əsaslı vəsait qoyuluşlarının təkrar istehsalı.
 - ☐ əhəlinin həyat səviyyəsi
 - ☐ maliyyə münasibətləri
 - ☐ gəlir
 - ☒ əsas fondların yeniləşməsi
-

Sual: Səhv cavabı tapın. Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur: (Çəki: 1)

- ☐ qiymət.
 - ☐ xarici-iqtisadi əlaqələr.
 - ☐ məşğuliyyət.
 - ☐ elmi-texniki tərəqqinin nəticələri
 - ☒ gömrük rüsumu
-

Sual: Səhv cavabı tapın. Tədqiq olunan obyektin xarakterindən asılı olaraq proqnozların bölünməsi, təkrar-istehsal prosesinin müxtəlif aspektlərindən asılıdır. Bu əlamətlərinə görə aşağıdakı proqnozlar məlumdur: (Çəki: 1)

- ☐ istehsal münasibətlərinin inkişafı.
 - ☐ xarici-iqtisadi əlaqələr.
 - ☐ təbii resurslardan səmərəli istifadə.
 - ☒ əsas fondların sıradan çıxması
 - ☐ maliyyə münasibətləri
-

Sual: Səhv cavabı tapın. Hökumətin hazırladığı müvafiq plan sənədləri Dövlət büdcəsi ilə birlikdə Milli Məclisə təqdim edilir. Bütün bunlarla bərabər Milli Məclisə həmçinin aşağıdakılar da təqdim olunur: (Çəki: 1)

- ☐ əvvəlki illərdə iqtisadi və sosial inkişafın yekunları
 - ☐ plan ili üçün iqtisadi-sosial inkişafın proqnozları
 - ☐ icmal maliyyə balansının layihəsi
 - ☐ əsas sosial-iqtisadi problemlərin siyahısı
 - ☒ orta müddətə ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası
-

Sual: Səhv cavabı tapın Hökumətin hazırladığı müvafiq plan sənədləri Dövlət büdcəsi ilə birlikdə Milli Məclisə təqdim edilir. Bütün bunlarla bərabər Milli Məclisə həmçinin aşağıdakılar da təqdim olunur: (Çəki: 1)

- ☐ icmal maliyyə balansının layihəsi
- ☐ məqsədli proqramların siyahısı
- ☐ dövlət sektorunun inkişaf layihəsi
- ☐ dövlət ehtiyacları üçün məhsulun həcmi
- ☒ regional iqtisadi siyasət

Sual: Səhv cavabı tapın İqtisadi təhlildə çoxlu sayda statistik metodlardan istifadə olunsa da, tənzimləməyə daha çox uyğun gələnlər aşağıdakılar sayılır: (Çəki: 1)

- ☐ ekstropolyasiya metodu
- ☐ iqtisadi qruplaşdırma metodu
- ☐ indeks metodu
- ☐ büdcə metodu
- ☒ maliyyə metodu

Sual: Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: (Çəki: 1)

- ☐ təsadüfi metodlar
- ☐ qeyri-tipik metodlar
- ☐ istisna təşkil edən metodlar
- ☐ balans metodu
- ☒ ekstropolyasiya metodu.

Sual: Səhv cavabı tapın İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodlarını ayırmaq olar: (Çəki: 1)

- ☐ təsadüfi metodlar
- ☐ qeyri-tipik metodlar
- ☐ məqsədli proqram metodu
- ☐ normativ metod
- ☒ indeks metodu.

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılması özündə nəyi əks etdirir? (Çəki: 1)

- ☒ ölkənin və təsərrüfat subyektlərin xarici iqtisadi əlaqələrdə iştirakının optimal strategiya və taktikasını müəyyən etmək üçün dünya bazarının və ayrı-ayrı əmtəə bazarlarının konkret proqnozlarının hazırlanmasını
 - ☐ dünya bazarının inkişaf proqnozlarının hazırlanmasını
 - ☐ ayrı-ayrı ölkələrin ixrac və idxal proqnozlarının hazırlanmasının
 - ☐ beynəlxalq maliyyə bazarlarının inkişaf proqnozlarının hazırlanmasını
 - ☐ beynəlxalq maliyyə qurumları ilə əlaqələrin proqnoz göstəricilərin hazırlanmasını
-

Sual: Xarici iqtisadi əlaqələr proqnozlarını hansı əsas əlamətlər üzrə təsnifləşdirirlər? (Çəki: 1)

- ☐ proqnozlaşdırma obyekt, proqnozlaşdırma müddəti, proqnozlaşdırma qurumu
 - ☐ proqnozlaşdırma obyekt, proqnozlaşdırma müddəti, proqnozlaşdırma metodu
 - ☐ proqnozlaşdırma obyekt, proqnozlaşdırma müddəti, proqnozun hazırlanma tarixi
 - ☒ proqnozlaşdırma obyekt, proqnozlaşdırma müddəti funksional əlamət
 - ☐ proqnozlaşdırma metodu, proqnozlaşdırma müddəti funksional əlamət
-

Sual: Xarici iqtisadi əlaqələri proqnozlaşdırma obyektinə aid deyil (Çəki: 1)

- ☐ istehsalın dünya, ölkə, sahə göstəriciləri
 - ☐ ixracın dünya, ölkə və sahə göstəriciləri
 - ☒ orta təhsilin, dünya ölkə və regional göstəriciləri
 - ☐ valyuta kurslarının tərəddüd göstəriciləri
-

Sual: Xarici iqtisadi əlaqələrin tədqiqat proqnozu hansı məsələlərin müəyyənləşməsinə nəzərdə tutur? (Çəki: 1)

- ☐ proqnozlaşdırılan obyektin gələcək vəziyyətini
 - ☒ proqnozlaşdırılan obyektin mümkün dəyişmələrini və bu dəyişmələrdən arzuolunan
 - ☐ proqnozlaşdırılan obyektin gələcək arzuolunan vəziyyətini
 - ☐ proqnozlaşdırılan obyektin gələcək vəziyyətini şərtləndirən
 - ☐ proqnozlaşdırılan obyektin arzuolunan vəziyyətinin reallaşması istiqamətlərini
-

Sual: Xarici iqtisadi əlaqələrin proqram proqnozu sadəliklərdən hansı nəzərdə tutmur? (Çəki: 1)

- ☐ arzuolunan və zəruri nəticə əldə olunması vasitələrini
 - ☐ obyektin mümkün inkişaf ssenarilərinin reallaşma müddətinin
 - ☒ obyektin pessimist ssenari üzrə vəziyyətini reallaşdırma vasitələrini
 - ☐ proqnozlaşdırılan nəticələrin əldə olunmasına inam səviyyəsini
 - ☐ obyektin gələcək inkişafı üzrə müxtəlif ssenarilərin hazırlanması
-

Sual: Xarici iqtisadi əlaqələrin təşkilati proqnozu sadəliklərdən hansını nəzərdə tutmur? (Çəki: 1)

- ☐ müəyyənləşmiş məqsədlər üçün tələb olunan kadr resurslarını müəyyənləşdirmək
- ☐ obyektin mümkün inkişaf ssenarilərinin üçün tələb olunan maddi-texniki resursları müəyyənləşdirmək

- ☐ obyektin mümkün inkişaf ssenariləri üçün tələb olunan maliyyə resurslarını müəyyənləşdirmək
 - ☐ kontrakt texniki-təşkilati tədbirləri müəyyənləşdirmək
 - ☒ obyektin gələcək vəziyyətinin mümkün dəyişmələrini aşkarlamaq
-

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılmasının normativ metodu (Çəki: 1)

- ☒ öncədən müəyyənləşmiş gələcək məqsədlərdən bu günə əks ardıcılığı məqsədlərə nail olmaq yolları, şərtlərə və vasitələrini müəyyənləşdirən əks ardıcılığı nəzərdə tutur
 - ☐ obyektin gələcək inkişafının mümkün variantlarını aşkarlamağı nəzərdə tutur
 - ☐ obyektin arzuolunan vəziyyətini reallaşdırmaq vasitələrinin öncədən konkretləşdirilməsini nəzərdə tutur
 - ☐ obyektin arzuolunan vəziyyətinə nail olmaq üçün tələb olunan maliyyə vəsaitlərinin həcmnin öncədən müəyyənləşməsini nəzərdə tutur
 - ☐ obyektin arzuolunan vəziyyətinə nail olmaq üçün tələb olunan maddi-əmək resurslarının həcmnin öncədən müəyyənləşməsini nəzərdə tutur.
-

Sual: Xarici iqtisadi əlaqələrin proqnozlaşdırılmasında istifadə edilən istehsal proqnozları nəyi araşdırmır? (Çəki: 1)

- ☐ yeni istehsal güclərinin istifadəyə verilməsini
 - ☐ hökumətlərin hər hansı məhsul istehsalını genişləndirmək yaxud artırmaq barədə qərarlarını
 - ☐ ehtiyat istehsal güclərinin mövculuğunu
 - ☐ iri korporasiyaların istehsal planlarını
 - ☒ xaricdə müəssisələrin istehsal planlarını
-

Sual: Dünya əmtəə bazarının proqnozlaşdırılmasında istifadə edilən tələbatın proqnozlaşdırılmasında sadalanan göstəricilərdən hansı istifadə edilmir? (Çəki: 1)

- ☒ ABŞ və bəzi ölkələrin strateji məhsul ehtiyatları
 - ☐ müvafiq məhsulu istehlak edən sahələrin inkişaf perspektivləri
 - ☐ istehlakın gözlənilən həcmi
 - ☐ müvafiq məhsul üzrə xarici istehlakçıların miqdarının dəyişməsi
 - ☐ xarici istehlakın həcminə idxalcı dövlətlərin hökuməti tərəfindən göstərilən təsir
-

Sual: Səhv cavabı tapın. Funksional əlamətlərinə görə proqnozlar neçə tipə ayrılırlar: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: Səhv cavabı tapın. Axtarış proqnozları nəyə əsaslanır. (Çəki: 1)

- ☐ tədqiq olunan obyektin keçmişi üçün inkişaf təmayülünü izah etməyə
- ☐ indiki dövrü üçün inkişaf təmayülünü izah etməyə əsaslanır
- ☐ gələcək dövr üçün inkişaf təmayülünü izah etməyə əsaslanır.

- ☐ tədqiqat obyektinin gələcəkdə özünü necə aparmasını aşkarlamaqdır.
- ☒ gələcək dövr üçün inkişaf təmayülünü səmərəliyini aşkarlamaqdır
-

Sual: Səhv cavabı tapın. Proqnozların tipləşdirilməsinə müvafiq olaraq proqnozlaşdırma üsulları haqqında informasiyaların toplanması, informasiya mənbəyinin müəyyən edilməsi əhəmiyyətlidir. Bu əsas neçə mənbə hesabına həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ 2.
- ☒ 3.
- ☐ 5.
- ☐ 4.
- ☐ 6.
-

Sual: Səhv cavabı tapın. Proqnozların tipləşdirilməsinə müvafiq olaraq proqnozlaşdırma üsulları haqqında informasiyaların toplanması, informasiya mənbəyinin müəyyən edilməsi əhəmiyyətlidir. Bu əsas mənbə hesabına həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ təcrübənin toplanması.
- ☐ mövcud təmayülün ekstropoloyasiyası.
- ☐ modelin qurulması
- ☐ təcrübənin toplanması və modelin qurulması
- ☒ modelin nəticələrinin təhlili
-

Sual: Proqnozlaşdırma obyektinin informasiya mənbələrinə nəzərən onun neçə üsulu vardır: (Çəki: 1)

- ☐ 2.
- ☒ 3.
- ☐ 5.
- ☐ 4.
- ☐ 6.
-

Sual: Səhv cavabı tapın Normativ metodu sərbəst və digər metodlarla ümumilikdə fəaliyyət göstərə bilər. O, iqtisadi-sosial məsələnin kəmiyyət və keyfiyyət tərəfini əks etdirir. İqtisadiyyatın tənzimlənməsində çoxlu sayda müxtəlif norma və normativlərdən istifadə olunur. Həmin normativlərə aiddir: (Çəki: 1)

- ☐ texniki-iqtisadi normativlər
- ☐ iqtisadi normativlər
- ☐ sosial normativlər
- ☐ ekoloji normativlər
- ☒ metodoloji normativlər
-

Sual: Səhv cavabı tapın İqtisadi normativlərə nə aiddir? (Çəki: 1)

- ☐ vergilər
- ☐ maliyyə normativləri
- ☐ büdcəyə ödəmələr
- ☐ transferentlər

● yaşayış minimumu

Sual: Səhv cavabı tapın İqtisadi normativlərə nə aiddir? (Çəki: 1)

- ☐ büdcəyə ödəmələr
 - ☐ transferentlər
 - ☐ bank normativləri-uçot stavkası
 - ☐ məcburi ehtiyatların həcmi
 - ☒ istehlak büdcəsi
-

Sual: Ekoloji normativlərə nə aiddir? (Çəki: 1)

- ☐ atmosfərə atılan zəhərləyici maddələrin həcmi
 - ☐ torpaqların çirklənməsi
 - ☐ havanın çirklənməsi
 - ☐ suyun çirklənməsi
 - ☒ biosferin çirklənməsi
-

Sual: Yaponiyada məhsulların keyfiyyətinin standart-la-ra uyğun olması aşağıdakı ardıcılığa əsaslanır; (Çəki: 1)

- ☐ nəzarət əsasında keyfiyyətin təmin olunması
 - ☐ istehsal heyətinin idarə edilməsi vasitəsilə
 - ☐ yeni növ məhsullar istehsalı vasitəsilə keyfiyyətin təmin olunması
 - ☐ əmək haqqına nisbətən əmək məhsuldarlığının yüksək olması nəticəsində məhsulun maya dəyərini aşağı salınması
 - ☒ iqtisadiyyatın inkişafında vətəndaşların aktivliyini mükafatlandırmaq-la, onların mülkiyyətləri üzərində sərt nəzarət qoyulmaması
-

Sual: T.Ozalın iqtisadi modelinin əsas şərtləri bunlardır: (Çəki: 1)

- ☐ azad bazar iqtisadiyyatının genişləndirilməsi
 - ☐ dövlətin iqtisadiyyata müdaxiləsinin minimumlaşdırılması
 - ☐ dövlət mülkiyyətində əsas strateji sahələrin saxlanması
 - ☐ dövlət mülkiyyətində əsas strateji sahələrin inkişaf etdirilməsi
 - ☒ regional iqtisadi strateji sahələrin inkişaf etdirilməsi
-

Sual: T.Ozalın iqtisadi modelinin əsas şərtləri bunlardır: (Çəki: 1)

- ☐ geri qalmış rayonlarda yeni istehsal sahələri yaradılması
 - ☐ xüsusi bölmənin inkişafı genişləndirilməsi
 - ☐ planlaşdırma sisteminin qəbul edilməsi
 - ☐ «qapalı iqtisadiyyatın» açıq iqtisadiyyatla əvəz edilməsi
 - ☒ dövlətin iqtisadiyyata müdaxiləsinin maksimumlaşdırılması
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	26
Maksimal faiz	26

Sual: Vergi qoyma obyektinin qanunla müəyyən edilməsi. (Çəki: 1)

- ☐ vergi bazası
- ☒ vergi siyasəti.
- ☐ vergi dərəcəsi
- ☐ vergi sazişi.
- ☐ hamısı.

Sual: Dövlətin fiskal siyasətinin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ büdcə gəlirlərinin və xərclərinin tənzimlənməsi
- ☒ məcmu tələb və təklifin tənzimlənməsi
- ☐ vergi dərəcələrinin tənzimlənməsi
- ☐ vergi məhdudiyyətinin tənzimlənməsi
- ☐ hamısı.

Sual: Vergilərin artması səbəb olur (Çəki: 1)

- ☐ məcmu tələb və təklif azalır
- ☐ məcmu tələb və təklif artır.
- ☒ məcmu tələb azalır.
- ☐ təklif azalır
- ☐ təklif artır.

Sual: Vergilərin azalması səbəb olur. (Çəki: 1)

- ☐ məcmu tələb və təklif azalır
- ☐ məcmu tələb və təklif artır.
- ☐ məcmu tələb azalır
- ☐ təklif azalır
- ☒ təklif artır

Sual: Büdcə defisitinin azaldılması yolları (Çəki: 1)

- ☒ əlavə vergilərin toplanması
- ☐ dövlət müəssisələrinin mənfəəti
- ☐ pul emisiyası
- ☐ qızıl ehtiyatı
- ☐ hamısı.

Sual: Dövlətin fiskal siyasətinin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- ☒ avtomatik, diskresion
- ☐ avtomatik və dövlət xərclərinin müəyyənləşdirilməsi
- ☐ dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion
- ☐ dövlət gəlirləri və xərclərin maliyyələşdirilməsi

☐ hamısı.

Sual: Vergi dərəcəsi və vergi daxilolmaları hansı əyri ilə göstərilə bilər? (Çəki: 1)

- ☐ Engel
 - ☐ Lorens.
 - ☒ Laffer
 - ☐ Valras
 - ☐ Filips.
-

Sual: . Ölkədə pul tədaviyünün təşkil formaları (Çəki: 1)

- ☐ pul bazarı
 - ☐ pul bazası
 - ☐ pul kütləsi
 - ☒ pul sistemi
 - ☐ pul vahidi.
-

Sual: Nəqd və nəqdsiz formada olan pul vəsaitlərinin məcmu (Çəki: 1)

- ☐ pul sistemi
 - ☐ pul aqrəqatı.ş
 - ☒ pul kütləsi
 - ☐ pul təklifi
 - ☐ pul bazarı.
-

Sual: Pulun tədaviyindən çıxarılması adlanır (Çəki: 1)

- ☐ devalvasiya
 - ☐ remissiya.
 - ☒ defilyasiya
 - ☐ nulifikasiya.
 - ☐ revalvasiya
-

Sual: Emissi bankının buraxdığı kağız pullar (Çəki: 1)

- ☐ cek.
 - ☐ veksəl.
 - ☒ banknot
 - ☐ order
 - ☐ səhm
-

Sual: Tədvildəki pulun ümumi pul kütləsinə olan nisbəti (Çəki: 1)

- ☐ pul akselatoru
 - ☒ pul multiplikatoru
 - ☐ pul likvidi
 - ☐ pul kütləsinin azaldılması
 - ☐ pul təklifi multiplikatoru
-

Sual: Pul kütləsinin tərkibinə daxil deyildir (Çəki: 1)

- ☐ kağız pullar
 - ☒ səhmlər
 - ☐ istiqrazlar.
 - ☐ metal pullar.
-

Sual: Maliyyə vastəsiçisi kimi mənfəət götürən orqanlar hansılardır? (Çəki: 1)

- ☐ maliyyə orqanları
 - ☐ birjalar.
 - ☒ banklar.
 - ☐ hərraclar
 - ☐ hamısı.
-

Sual: Pula tələb və təklifə təsir göstərən pul-kredit siyasətinin subyekti: (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi
 - ☒ Mərkəzi Bank
 - ☐ Vergilər Nazirliyi.
 - ☐ Nazirlər Kabineti.
 - ☐ hamısı.
-

Sual: Kredit mənbəyinə aid deyildir. (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ büdcə vəsaitləri
 - ☒ müəssisələrin vəsaitləri
 - ☐ əvalinin əmanətləri
 - ☐ hamısı.
-

Sual: Kredit forması deyildir (Çəki: 1)

- ☐ dövlət krediti.
 - ☐ kənd təsərrüfatı krediti.
 - ☒ sənaye krediti
 - ☐ beynəlxalq kredit
 - ☐ hamısı aiddir.
-

Sual: Kredit infrastrukturunun əsaslarıdır (Çəki: 1)

- ☒ bank sistemi
 - ☐ maliyyə sistemi
 - ☐ vergi sistemi.
 - ☐ pul sistemi.
 - ☐ hamısı
-

Sual: Fərdi gəlir vergisi kimlərdən tutulur? (Çəki: 1)

- ☐ hüquqi şəxslərdən

- ☒ fiziki şəxslərdən
 - ☐ məqəssisə rəhbərinin gəlirindən
 - ☐ korporasiyaların gəlirindən.
 - ☐ hamısından.
-

Sual: Səhv cavabi tapın. Vergilər hansı əsas funksiyanı yerinə yetirir? (Çəki: 1)

- ☐ dövlət xərclərinin maliyyələşdirilməsi
 - ☐ fiskal siyasət
 - ☐ müxtəlif sosial qruplar arasındakı qeyri-bərabərsizliyi təmin etmək üçün sosial tarazlığı tənzimləmək
 - ☐ iqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirmək
 - ☒ vergi deklarasiyasına nəzarət
-

Sual: Səhv cavabi tapın. Başlıca problem respublikada həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsidir. Bunun üçün edilməlidir: (Çəki: 1)

- ☐ mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə nəzərdə tutulan tədbirlər sisteminin ardıcıl olaraq həyata keçirilməsi
 - ☐ dövlətin pul-kredit siyasətinin məşğulluğun təmin olunma-ına istiqamətləndirilməsi
 - ☐ manatın stabilliyini qorumaqla, milli pul vahidinin alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi
 - ☐ manatın stabilliyini qoruması
 - ☒ dövlətin pul-kredit siyasətinin iqtisadi artımın təmin olunma-ına istiqamətləndirilməsi
-

Sual: Təcrübədə dövlət borclarının idarə edilməsinin neçə formasından istifadə olunur: (Çəki: 1)

- ☐ 2.
 - ☒ 3.
 - ☐ 5.
 - ☐ 4.
 - ☐ 6.
-

Sual: Səhv cavabi tapın. Təcrübədə dövlət borclarının idarə edilməsinin bu formasından istifadə olunur: (Çəki: 1)

- ☐ könüllü bazar krediti
 - ☐ məcburi bazar krediti
 - ☐ mərkəzi bankın krediti
 - ☐ maliyyə nazirliyinə krediti
 - ☒ zəmanətlənmiş dövlət krediti
-

Sual: Dövlətin pul-kredit siyasəti, sisteminin həyata keçirilməsi metodları nüçə əsasında aparılır. (Çəki: 1)

- ☒ 2.
- ☐ 3.

- ☐ 5.
- ☐ 4.
- ☐ 6.

Sual: Pul-kredit siyasətinin neçə ümumi metodu var? (Çəki: 1)

- ☐ 2.
- ☒ 3.
- ☐ 5.
- ☐ 4.
- ☐ 6.

Sual: İlk kağız pul neçənci əsrdə meydana gəlmişdir. (Çəki: 1)

- ☒ XI
- ☐ X
- ☐ XII
- ☐ IIV
- ☐ IIIV

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Sosial gəlir vergisinə aiddir (Çəki: 1)

- ☐ fiziki şəxslərin gəlirlərindən vergilər
- ☒ hüquqi şəxslərin gəlirlərindən vergilər
- ☐ əhalinin əmək haqqından vergilər
- ☐ müəssisə rəhbərinnin gəlirindən vergilər
- ☐ hamısı aiddir

Sual: Korporasiyaların gəlir vergisinə aiddir (Çəki: 1)

- ☐ fiziki şəxslərin gəlirlərindən vergilər
- ☒ hüquqi şəxslərin gəlirlərindən vergilər
- ☐ əhalinin əmək haqqından vergilər.
- ☐ xidmətə görə vergilər
- ☐ hamısı aiddir.

Sual: Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir. (Çəki: 1)

- ☐ kömrük tarifləri
- ☐ aksizlə

- ☒ əhalinin əmək haqqından vergilər.
 - ☐ əlavə dəyər vergisi
 - ☐ hamısı aiddir
-

Sual: Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir. (Çəki: 1)

- ☐ kömrük tarifləri
 - ☐ aksizlər
 - ☒ fiziki şəxsin gəlirindən vergilər
 - ☐ əlavə dəyər vergisi
 - ☐ hamısı aiddir.
-

Sual: .Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir. (Çəki: 1)

- ☐ kömrük tarifləri
 - ☐ aksizlər
 - ☒ hüquqi şəxsin gəlirindən vergilər
 - ☐ əlavə dəyər vergisi.
 - ☐ hamısı aiddir
-

Sual: Vergiyə cəlb olunma prinsipi deyildir (Çəki: 1)

- ☐ vergi stavkası gəlirə uyğun olmalıdır
 - ☐ vergi vaxtında ödənilməlidir
 - ☒ vergi mərkəziyyət prinsipinə əsaslanmalıdır
 - ☐ elastik olmalıdır
 - ☐ hamısı deyildir
-

Sual: Qanunçuluqla müəyyən edilən vergi güzəştləri. a) obyektin vergiyə minimum cəlb olunması. b) cəlb olunan məbləğdən bəzi elementləri çıxarılması c) aşağı vergi stavkasının qoyulması. d) verginin stabilləşməsi. e) verginin kreditləşməsi. 1.(hamısı) (Çəki: 1)

- ☐ (a.b.c.).
 - ☐ (abcd).
 - ☒ (abce)
 - ☐ (bcde)
-

Sual: Verginin funksiyaları. a) fiskal siyasəti həyata keçirmək. b) sosial tarazlığı tənzimləmək. c) dövlət tənzimləməsini həyata keçirmək. d) proqnoz istiqamətlərini müəyyənləşdirmək. e) sosial proqramları istiqamətləndirmək (Çəki: 1)

- ☐ abd
 - ☐ bcd
 - ☐ cde
 - ☒ abc
 - ☐ bce
-

Sual: Pul-kredit siyasətinin həyata keçirilməsinin ümumi metoduna daxildir: a) diskont siyasət. b) açıq bazarda əməliyyatlar. c) bank ehtiyatlarına məcburi normaların qoyulması. d) nəzarət paketinin saxlanması. e) hamısı. (Çəki: 1)

- ☐ abd
 - ☐ bcd
 - ☒ abc
 - ☐ abcd
-

Sual: Monqol istilası zamanı Azərbaycanda kağız pulun buraxılması hansı dövrdə olmuşdur. (Çəki: 1)

- ☐ 1234-ci ildə
 - ☐ 1243-cü ildə
 - ☐ 1268-ci ildə
 - ☒ 1294-cü ildə
 - ☐ 1328-ci ildə
-

Sual: Əməliyyatlar üçün pula təəbat hesablanır (Çəki: 1)

- ☐ $MV:PQ$
 - ☐ $M= P:Q$
 - ☒ $m= 1/ hPY$
 - ☐ $m= 1/ hPY+f(r)$
-

Sual: Əməliyyatlar və yığım üçün pula təəbat hesablanır (Çəki: 1)

- ☐ $MV:PQ$
 - ☐ $M= P:Q$
 - ☐ $m= 1/ hPY$
 - ☒ $m= 1/ hPY+f(r)$
-

Sual: Bank əməliyyatına daxil deyildir (Çəki: 1)

- ☐ passiv əməliyyatlar
 - ☐ aktiv əməliyyatlar
 - ☐ bank xidmətləri
 - ☒ köçürmə əməliyyatları
 - ☐ xüsusi əməliyyatlar.
-

Sual: . Bank əməliyyatına daxil deyildir: (Çəki: 1)

- ☐ passiv əməliyyatlar
 - ☐ aktiv əməliyyatlar
 - ☐ bank xidmətləri
 - ☒ etibarlılıq əməliyyatları.
 - ☐ xüsusi əməliyyatlar
-

Sual: Bank xidmətlərinə daxil deyildir (Çəki: 1)

- ☐ inkassa

- ☐ akreditivlər
 - ☒ depozitlər
 - ☐ köçürmə əməliyyatları.
 - ☐ etibarlılıq əməliyyatları
-

Sual: Qızıl standartı neçəci ildə harada qəbul edilmişdir. (Çəki: 1)

- ☐ 1890-cı il Şerman qanunu
 - ☒ 1914-cü il Kleyton qanunu
 - ☐ 1914-cü il Bretton-Vuds qanunu
 - ☐ 1924-cü ildə sabiq SSRİ-də
 - ☐ 1934-cü il Sinqapur
-

Sual: Qızılın dollara dəyişdirilməsi imkanı məhdudlaşdırılmışdır. (Çəki: 1)

- ☐ 1950
 - ☒ 1971.
 - ☐ 1992.
 - ☐ 2012 .
 - ☐ məhdudlaşdırılmamışdır
-

Sual: Valyuta dönərliyinin hansı formaları vardır (Çəki: 1)

- ☐ hissəvi dönərlik
 - ☒ tam dönərlik
 - ☐ dönərli olmayan
 - ☐ hamısı.
-

Sual: Vergiyə cəlb olunma proseslərində vergi güzəştlərindən istifadə olunur. Bu güzəştlər dövlət qanunçuluğu əsasında müəyyən olunur və onlar aşağıdakılardır: (Çəki: 1)

- ☐ vergi obyektinin vergiyə minimum cəlb olunması
 - ☐ vergiyə cəlb olunan məbləğdən bəzi elementlərin çıxılması (məsələn, elmə gedən xərclərin çıxılması)
 - ☐ vergidən bəzi kateqoriya şəxslərin azad edilməsi
 - ☐ aşağı vergi stavkasının qoyulması
 - ☒ Verginin kreditləşməsi (vergi tutulması vaxtı uzadılır).
-

Sual: Pul-kredit siyasətinin ümumi metodlarına nəzər yetirək: (Çəki: 1)

- ☐ diskont siyasəti
 - ☐ diskont siyasəti və açıq bazarda əməliyyatlar
 - ☐ açıq bazarda əməliyyatlar
 - ☐ bank ehtiyatlarına məcburi normaların qoyulması
 - ☒ bank ehtiyatlarının uçota alınması
-

Sual: İlk kağız pul harada meydana gəlmişdir (Çəki: 1)

- ☒ Çində

- ☐ Hindistanda
 - ☐ Babilistanda
 - ☐ Viziantiyada
 - ☐ Misirdə
-

Sual: İlk kağız pulları həmin dövrdə necə adlandırmışlar. (Çəki: 1)

- ☒ «uçan pullar»
 - ☐ «qaçan pullar»
 - ☐ «yatan pullar»
 - ☐ «çapan pullar»
 - ☐ «saçan pullar»
-

Sual: Azərbaycanda ilk kağız pul buraxılmasına nə vaxt cəhd edilmişdir? (Çəki: 1)

- ☒ 1294
 - ☐ 1394
 - ☐ 1295
 - ☐ 1494
 - ☐ 1299
-

Sual: Azərbaycanda ilk kağız pul necə adlanmışdır? (Çəki: 1)

- ☒ «çav»
 - ☐ «daş»
 - ☐ «göl»
 - ☐ «qaş»
 - ☐ «su»
-

Sual: Amerikada ilk kağız pul nə vaxt buraxılıb? (Çəki: 1)

- ☒ 1690
 - ☐ 1790
 - ☐ 1590
 - ☐ 1699
 - ☐ 1795
-

Sual: Fransada ilk kağız pul nə vaxt buraxılıb?, (Çəki: 1)

- ☒ 1726
 - ☐ 1620
 - ☐ 1730
 - ☐ 1440
 - ☐ 1756
-

Sual: Rusiyada ilk kağız pul nə vaxt buraxılıb? (Çəki: 1)

- ☒ 1769
- ☐ 1726
- ☐ 1690

- ☐ 1440
☐ 1756
-

Sual: Ümumi pul kütləsinə olan tələbat (alqı-satqı tələbatı) nəğdsiz hesablaşmalar faiz stavkasından funksional asılı olacaq hesablandığı düstura nə aid deyil (Çəki: 1)

- ☐ md
☐ h
☐ P
☐ Y
☒ s
-

Sual: Ümumi pul kütləsinə olan tələbat (alqı-satqı tələbatı) nəğdsiz hesablaşmalar faiz stavkasından funksional asılı olacaq hesablandığı düstura nə aid deyil (Çəki: 1)

- ☐ r
☐ f
☐ h
☐ P
☒ L
-

Sual: Kredit qaytarmaq şərti ilə müəyyən gəlirlə (faizlə) verilən vəsaitdir. Onun neçə əsas mənbəyi vardır: (Çəki: 1)

- ☐ 3.
☒ 5.
☐ 6.
☐ 4.
☐ 7.
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	39
Maksimal faiz	39
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Səhv cavabı tapın. Keynsin nəzəriyyəsinin tərəfdarları «struktur siyasəti» və «təklif iqtisadiyyatı» nəzərdə tuturlar. Bunun üçün: (Çəki: 1)

- ☐ dövlətin müdaxiləsinin genişlənməsi
☐ əmək haqqı və qiymətlərin müvəqqəti dondurulması
☐ sahibkarlığın vergilərlə stimullaşdırılması
☐ həyati istehsal sahələrinin dəstəklənməsi
☒ dövlət sahibkarlığın genişlənməsi
-

Sual: Səhv cavabı tapın. Keynsin nəzəriyyəsinin tərəfdarları «struktur siyasəti» və «təklif iqtisadiyyatı» nəzərdə tuturlar. Bunun üçün (Çəki: 1)

- ☐ dövlətin müdaxiləsinin genişlənməsi
 - ☐ əhali əmanətlərindən istifadə
 - ☐ sahibkarlığın vergilərlə stimullaşdırılması
 - ☐ həyati istehsal sahələrinin dəstəklənməsi
 - ☒ dövlət sahibkarlığın genişlənməsi
-

Sual: Səhv cavabı tapın. Keynsin nəzəriyyəsinin tərəfdarları «struktur siyasəti» və «təklif iqtisadiyyatı» nəzərdə tuturlar. Bunun üçün: (Çəki: 1)

- ☐ dövlətin müdaxiləsinin genişlənməsi
 - ☐ əhali əmanətlərindən istifadə
 - ☐ sahibkarlığın vergilərlə stimullaşdırılması
 - ☐ həyati istehsal sahələrinin dəstəklənməsi
 - ☒ dövlət mülkiyyətinin özəlləşdirilməsi
-

Sual: Səhv cavabı tapın. Keynsin nəzəriyyəsinin tərəfdarları «struktur siyasəti» və «təklif iqtisadiyyatı» nəzərdə tuturlar. Bunun üçün (Çəki: 1)

- ☐ dövlətin müdaxiləsinin genişlənməsi
 - ☐ əmək haqqı və qiymətlərin müvəqqəti dondurulması
 - ☐ sahibkarlığın vergilərlə stimullaşdırılması
 - ☐ həyati istehsal sahələrinin dəstəklənməsi
 - ☒ dövlət mülkiyyətinin özəlləşdirilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti neçə istiqamətdə aparılır (Çəki: 1)

- ☐ 1
 - ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ həyati istehsal sahələrinin dəstəklənməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ dövlətin müdaxiləsinin genişlənməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ əmək haqqı və qiymətlərin müvəqqəti dondurulması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ əhali əmanətlərindən istifadə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ hərbi sənayenin konversiyası
 - ☒ əhali əmanətlərinin stimullaşdırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi.
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil. (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil. (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ hərbi sənayenin konversiyası
 - ☒ Ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ iqtisadiyyatın əmtəəliyinin artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi.
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ iqtisadiyyatın əmtəəliyinin artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ iqtisadiyyatın əmtəəliyinin artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi.
 - ☒ iqtisadiyyatın əmtəəliyinin artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
- ☐ budcə kəsirinin ləğv edilməsi

- ☐ vergi sistemində islahatlar
 - ☐ hərbi sənayenin konversiyası
 - ☒ iqtisadiyyatın əmtəliyinin artırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ özəlləşdirmə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ özəlləşdirmə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliyi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması.
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ özəlləşdirmə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ özəlləşdirmə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ hərbi sənayenin konversiyası
 - ☒ özəlləşdirmə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliyi
- ☐ budcə kəsirinin ləğv edilməsi
- ☐ vergi sistemində islahatlar
- ☐ vergi sisteminin səmərələşdirilməsi

● əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri.
-

Sual: Fransada qiymətlərin tam liberallaşması neçənci ildə başa çatmışdır (Çəki: 1)

- ☒ 1986
 - ☐ 1976
 - ☐ 1985
 - ☐ 1983
 - ☐ 1978
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Avstraliyada qiymətin sərbəstləşməsi 1977-ci 1997-ci il ərzində 20 ilə aparılmışdır.
 - ☐ Avstraliyada qiymətin sərbəstləşməsi 1977-ci 1987-ci il ərzində 10 ilə aparılmışdır.
 - ☐ Avstraliyada qiymətin sərbəstləşməsi 1987-ci 1997-ci il ərzində 10 ilə aparılmışdır
 - ☐ Avstraliyada qiymətin sərbəstləşməsi 1967-ci 1997-ci il ərzində 30 ilə aparılmışdır
 - ☐ Avstraliyada qiymətin sərbəstləşməsi 1967-ci 1987-ci il ərzində 20 ilə aparılmışdır.
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Hazırda Avstraliyada qiymətlər 1976-cı ilin qanunçuluğu əsasında tənzimlənir.
 - ☐ Hazırda Avstraliyada qiymətlər 1976-cı ilin qanunçuluğu əsasında tənzimlənir.
 - ☐ Hazırda Avstraliyada qiymətlər 1966-cı ilin qanunçuluğu əsasında tənzimlənir.
 - ☐ Hazırda Avstraliyada qiymətlər 1986-cı ilin qanunçuluğu əsasında tənzimlənir.
 - ☐ Hazırda Avstraliyada qiymətlər 1956-cı ilin qanunçuluğu əsasında tənzimlənir.
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Avstraliyada İqtisadiyyat nazirliyinin qiymətlər haqda qanun əsasında hüququ vardır ki, istənilən məhsula 6 ay ərzində tənzimedic qymətlər tətbiq etsin.
- ☐ Avstraliyada İqtisadiyyat nazirliyinin qiymətlər haqda qanun əsasında hüququ vardır ki, istənilən məhsula 1 il ərzində tənzimedic qymətlər tətbiq etsin.
- ☐ Avstraliyada İqtisadiyyat nazirliyinin qiymətlər haqda qanun əsasında hüququ vardır ki, istənilən məhsula 9 ay ərzində tənzimedic qymətlər tətbiq etsin.
- ☐ Avstraliyada İqtisadiyyat nazirliyinin qiymətlər haqda qanun əsasında hüququ vardır ki, istənilən məhsula 4 ay ərzində tənzimedic qymətlər tətbiq etsin
- ☐ Avstraliyada İqtisadiyyat nazirliyinin qiymətlər haqda qanun əsasında hüququ vardır ki, istənilən məhsula 3 ay ərzində tənzimedic qymətlər tətbiq etsin.

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət tərtib edilərkən o, kənd təsərrüfatı nazirliyi ilə razılaşdırılır. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət tərtib edilərkən o, kənd təsərrüfatı və yeyinti nazirliyi ilə razılaşdırılır. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət tərtib edilərkən o, kənd təsərrüfatı nazirliyi, iqtisadi inkişaf nazirliyi ilə razılaşdırılır. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət tərtib edilərkən o, kənd təsərrüfatı nazirliyi, iqtisadi inkişaf nazirliyi, yeyinti nazirliyi ilə razılaşdırılır. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət tənzimlənməsi kənd təsərrüfatı nazirliyi, iqtisadi inkişaf nazirliyi, yeyinti nazirliyi ilə razılaşdırılır.. Qoyulan qiymət rəsmi qaydada nəşr olunur.
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət məsələləri ilə Paritet Komissiyası məşğul olur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət məsələləri ilə Paritet Sistem məşğul olur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət məsələləri ilə Paritet Koordinasiya şöbəsi məşğul olur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət məsələləri ilə Paritet şöbə məşğul olur.
 - ☐ Avstraliyada kənd təsərrüfatı məhsullarına qiymət məsələləri ilə Tarif Şurası məşğul olur.
-

Sual: Paritet Komissiya neçənci ildən başlayaraq öz funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☒ 1964
 - ☐ 1965
 - ☐ 1966
 - ☐ 1970
 - ☐ 1971
-

Sual: Paritet Komissiyanın funksiyalarına nə aid deyil? (Çəki: 1)

- ☐ yeni məhsulların yenilik əlamətləri yoxlanılır
 - ☐ yeni məhsulların yeni qiymətin qoyulması imkanı müəyyən edilir
 - ☐ ölkə daxilindəki məhsulla idxal məhsullarının qiymətləri arasındakı fərqlənmə yoxlanılır
 - ☐ daxili ticarətdə məhsulların qiymət fərqinə nəzarət edilir ki, ticarət ədalətli olsun
 - ☒ yeni məhsullara yeni qiymətlərə nəzarət edilir
-

Sual: Paritet Komissiyanın funksiyalarına nə aid deyil? (Çəki: 1)

- ☐ ölkə daxilindəki məhsulla idxal məhsullarının qiymətləri arasındakı fərqin normal olmasına çalışılır
 - ☐ tariflər onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☐ mehmanxana təsərrüfatı xidmətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☐ ağ çörək qiymətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☒ ictimai iaşə xidmətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
-

Sual: Paritet Komissiya funksiyaları? (Çəki: 1)

- ☐ tariflər onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☐ mehmanxana təsərrüfatı xidmətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☐ çörək məhsullarının, qiymətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir.
 - ☐ toxuculuq məhsullarının və s. qiymətləri onlara aid qanunlara uyğun olması üzərində nəzarət edilir
 - ☒ inhisar məhsullarının qiymətlərinin deklarasiya edilməsi
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması dövlətin müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə dövlət bölməsi daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.
 - ☐ Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması dövlətin müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə xüsusi bölmə daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.
 - ☐ Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması inhisarların müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə dövlət bölməsi daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.
 - ☐ Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması inhisarların müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə xüsusi bölmə daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.
 - ☐ Venesuelada məhsula qiymət tələb təklif əsasında müəyyən olunur. Lakin bununla belə qiymətlərin sərbəst formalaşması inhisarların müstəqim və qeyri-müstəqim tənzimləmə metodları ilə tamamlanır. Digər tərəfdən, ölkədə dövlət bölməsi daha yüksək xüsusi çəkiyə malikdir və onlar öz inhisarlarını qiymət üzərində saxlayırlar.
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Venesuelada istehlak zənbilinin təmin olunması üçün 17 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz.

☐ Venesuelada istehlak zənbilinin təmin olunması üçün 29 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz.

☐ Venesuelada istehlak zənbilinin təmin olunması üçün 39 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz

☐ Venesuelada istehlak zənbilinin təmin olunması üçün 15 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz

☐ Venesuelada istehlak zənbilinin təmin olunması üçün 33 adda məhsul üzərində dövlət nəzarəti saxlanılır. Həmin məhsulların qiyməti ticarətçilər tərəfindən yüksəldilə bilməz

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
- ☐ hərbi sənayenin konversiyası
- ☐ tədiyə balansının effektivliyinin artırılması
- ☐ vergi sisteminin səmərələşdirilməsi
- ☒ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
- ☐ tədiyə balansının effektivliyinin artırılması
- ☐ vergi sistemində islahatlar
- ☐ vergi sisteminin səmərələşdirilməsi
- ☒ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri.

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
- ☐ budcə kəsirinin ləğv edilməsi
- ☐ vergi sistemində islahatlar
- ☐ hərbi sənayenin konversiyası
- ☒ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi

- ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ müsadirə tipli pul islahatının aparılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☒ müsadirə tipli pul islahatının aparılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ pul məhdudiyyətliliyi
 - ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ müsadirə tipli pul islahatının aparılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ hərbi sənayenin konversiyası
 - ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ vergi sistemində islahatlar
 - ☐ vergi sisteminin səmərələşdirilməsi
 - ☒ müsadirə tipli pul islahatının aparılması.
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə strateji istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ tədiyə balansının effektivliyinin artırılması
 - ☐ budcə kəsirinin ləğv edilməsi
 - ☐ vergi sistemində islahatlar
 - ☐ hərbi sənayenin konversiyası
 - ☒ müsadirə tipli pul islahatının aparılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ həyati istehsal sahələrinin dəstəklənməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
- ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
- ☐ özəlləşdirmə

- ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ dövlətin müdaxiləsinin genişlənməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ əmək haqqı və qiymətlərin müvəqqəti dondurulması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ əhali əmanətlərindən istifadə
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ əhali əmanətlərinin stimullaşdırılması
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ dövlət mülkiyyətinin özəlləşdirilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ həyati istehsal sahələrinin dəstəklənməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
- ☐ müsadirə tipli pul islahatının aparılması
- ☐ müsadirə tipli pul islahatının aparılması
- ☐ özəlləşdirmə
- ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri

☒ dövlətin müdaxiləsinin genişlənməsi

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil. (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ müsadirə tipli pul islahatının aparılması.
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ pul məhdudiyyətliliyi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☒ pul məhdudiyyətliliyi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil. (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ budcə kəsirinin ləğv edilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ vergi sistemində islahatlar
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ vergi sisteminin səmərələşdirilməsi.
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ müsadirə tipli pul islahatının aparılması.
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ pul məhdudiyyətliliyi.
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☒ pul məhdudiyyətliliyi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ budcə kəsirinin ləğv edilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☒ budcə kəsirinin ləğv edilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ vergi sistemində islahatlar
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☒ vergi sistemində islahatlar
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəliyinin artırılması
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☐ əmanətlərin artırılması və indeksləşdirilməsi tədbirləri
 - ☒ vergi sisteminin səmərələşdirilməsi
-

Sual: Dövlətin antiinflasiya siyasəti üzrə taktiki istiqamətlərə nə aid deyil (Çəki: 1)

- ☐ ehtiyatdan istifadə edərək təklifin qısa müddətdə artırılması
 - ☐ iqtisadiyyatın əmtəəliyinin artırılması
 - ☐ özəlləşdirmə
 - ☐ müsadirə tipli pul islahatının aparılması
 - ☒ vergi sisteminin səmərələşdirilməsi
-

Sual: Venesuelada dövlət qiymətlərə daha nə vasitəsilə təsir göstərir? (Çəki: 1)

- ☒ minimum əmək haqqı
 - ☐ valyuta siyasətilə
 - ☐ sosial yardımla
 - ☐ amortizasiya siyasətilə
 - ☐ maliyyə siyasətilə
-

Sual: Mərkəzi bank və Qiymət nəzarət idarəsi inflyasiya artımı haqqında məlumat toplayaraq, neçə ildən bir minimum əmək haqqını indeksləşdirir? (Çəki: 1)

- ☒ 2.
 - ☐ 3.
 - ☐ 5.
 - ☐ 4.
 - ☐ 1.
-

Sual: Venesuelada istehlak məhsullarının neçə faizi dövlət tərəfindən tənzim olunur? (Çəki: 1)

- ☒ 20
 - ☐ 30
 - ☐ 27
 - ☐ 40
 - ☐ 15
-

Sual: Qiymətin tənzimlənməsinin hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- ☒ ölkə prezidentinin fərmanı
 - ☐ ölkə prezidentinin sərəncamı
 - ☐ nazirlər kabinetinin qərarı
 - ☐ parlamentin qanunu
 - ☐ nazirlər kabinetinin əmri
-

Sual: Qiymətin tənzimlənməsinin hüquqi əsası nə adlanır? (Çəki: 1)

- ☒ bazar tənzimlənməsi kodeksi
 - ☐ bazar tənzimlənməsi qanunu
 - ☐ bazar tənzimlənməsi nizamnaməsi
 - ☐ bazar tənzimlənməsi əsasnaməsi
 - ☐ bazar tənzimlənməsi normativləri
-

Sual: Qiymətin tənzimlənməsinin hüquqi əsasına görə tənzimlənən məhsullar neçə qrupa ayrılır (Çəki: 1)

- ☒ 2.
 - ☐ 3
 - ☐ 5
 - ☐ 4.
 - ☐ 6.
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası məhduddur. Qiymətlər istehsalçılar tərəfindən xərclərə uyğun qoyulur.
 - ☐ Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası qeyri-məhduddur. Qiymətlər istehsalçılar tərəfindən xərclərə uyğun qoyulur.
 - ☐ Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası məhduddur. Qiymətlər istehlakçılar tərəfindən xərclərə uyğun qoyulur.
 - ☐ Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası qeyri-məhduddur.. Qiymətlər istehlakçılar tərəfindən xərclərə uyğun qoyulur.
 - ☐ Danimarkada qiymət sistemi bazar iqtisadiyyatı və sərbəst rəqabət münasibətləri əsasında fəaliyyət göstərir. Dövlətin qiyməti tənzimləmə funksiyası qeyri-məhduddur. Qiymətlər istehsalçılar tərəfindən gəlirlərə uyğun qoyulur.
-

Sual: Danimarkada dövlət tərəfindən müəyyənləşdirilən və təsdiq edilən qiymətlər ümumi qiymət sisteminin neçə %-ni təşkil edir. (Çəki: 1)

- ☐ 5.
 - ☐ 7.
 - ☐ 8.
 - ☐ 4.
 - ☒ 6.
-

Sual: Almaniya dövlət tərəfindən tənzimlənən qiymətlərin xüsusi çəkisi neçə %-ni təşkil edir. (Çəki: 1)

- ☒ 10.
 - ☐ 20.
 - ☐ 25.
 - ☐ 40.
 - ☐ 50.
-

Sual: Almaniya qiyməti tənzimləyən dövlət orqanı hansıdır? (Çəki: 1)

- ☒ Kral dekreti ilə müəyyən olunmuş İqtisadiyyat Nazirliyinin Ali Şurasıdır
- ☐ Kral dekreti ilə müəyyən olunmuş İqtisadiyyat Nazirliyinin Tarif Şurasıdır
- ☐ Kral dekreti ilə müəyyən olunmuş Nazirlər Kabinetinin Ali Şurasıdır
- ☐ İqtisadiyyat Nazirliyinin Baş qiymət idarəsidir
- ☐ Kral dekreti ilə müəyyən olunmuş Qiymət Komitəsidir

Sual: Səhv cavabı tapın. Almaniyada qiymətin tənzimlənməsinin dövlət mexanizmi aşağıdakı formalara malikdir: (Çəki: 1)

- ☐ İcazə verilən qiymətlər və xəbərdar edici qiymətlər
 - ☐ Xəbərdar edici qiymətlər
 - ☐ Yerli qiymətlər
 - ☒ Zəmanət edici qiymətlər
 - ☐ İcazə verilən qiymətlər və xəbərdar edici qiymətlər
-

Sual: Almaniyada xəbərdar edici qiymətlər Ali Şuraya neçə ay əvvəl xəbərdarlıq ediləndən sonra yüksəldilir (Çəki: 1)

- ☒ 1.
 - ☐ 2
 - ☐ 3.
 - ☐ 4.
 - ☐ 5.
-

Sual: Səhv cavabı tapın. Almaniyada yerli qiymətlər yerli orqanlar tərəfindən yüksəldilə bilər. Bu zaman yerli komissiyalar aşağıdakı elementləri nəzərə alırlar: (Çəki: 1)

- ☐ Qiyməti yüksəldiləsi məhsulun tam şərh olunması
 - ☐ Qiyməti yüksəldiləsi xidmətin tam şərh olunması.
 - ☐ Məhsulun istehsal xərclərinin strukturu haqqında tam məlumat
 - ☐ Məhsulun reallaşdırma qaydası.
 - ☒ Məhsulun reallaşdırma şərtləri
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlıq rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ plan proqnozların müəyyənləşdirilməsi
 - ☐ xətləndirmə
 - ☐ tənzimləmə
 - ☐ informasiyaların toplanması
 - ☒ proqramlaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ plan proqnozların müəyyənləşdirilməsi
 - ☐ xətləndirmə
 - ☐ tənzimləmə
 - ☐ informasiyaların toplanması
 - ☒ stimullaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür (Çəki: 1)

- ☐ informasiyaların işlənməsi
 - ☐ xətləndirmə
 - ☐ tənzimləmə
 - ☐ informasiyaların toplanması
 - ☒ malyələşdirmə
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür (Çəki: 1)

- ☐ plan proqnozların müəyyənləşdirilməsi
 - ☐ informasiyaların işlənməsi
 - ☐ tənzimləmə
 - ☐ informasiyaların toplanması
 - ☒ proqramlaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ plan proqnozların müəyyənləşdirilməsi
 - ☐ xətləndirmə
 - ☐ informasiyaların işlənməsi
 - ☐ normativ-hüquqi aktların tərtibatı
 - ☒ stimullaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ normativ-hüquqi aktların tərtibatı;
 - ☐ xarici iqtisadi mövqeyin müəyyənləşməsi
 - ☐ təşkilatı və idarəedici
 - ☐ nəzarətedici
 - ☒ stimullaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür (Çəki: 1)

- ☐ normativ-hüquqi aktların tərtibatı
 - ☐ xarici iqtisadi mövqeyin müəyyənələşməsi
 - ☐ təşkilatı və idarəedici
 - ☐ nəzarətedici
 - ☒ malyələşdirmə
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ normativ-hüquqi aktların tərtibatı
 - ☐ xarici iqtisadi mövqeyin müəyyənələşməsi
 - ☐ təşkilatı və idarəedici;
 - ☐ nəzarətedici.
 - ☒ proqramlaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ normativ-hüquqi aktların tərtibatı
 - ☐ xarici iqtisadi mövqeyin müəyyənələşməsi
 - ☐ təşkilatı və idarəedici
 - ☐ nəzarətedici
 - ☒ stimullaşdırma
-

Sual: Səhv cavabı tapın. Dövlət elm və elmi – texniki subyektlərin qaranlı rolunu oynayır, onların fəaliyyətini istiqamətləndirir, xətləndirir və öz üzərinə aşağıdakı funksiyaları götürür: (Çəki: 1)

- ☐ plan proqnozların müəyyənələşdirilməsi
 - ☐ xətləndirmə
 - ☐ təşkilatı və idarəedici
 - ☐ nəzarətedici.
 - ☒ stimullaşdırma
-

Sual: Səhv cavabı tapın. Son nəticədə ETT sahəsində dövlətin siyasəti bir neçə aparıcı sahələrin və problemlərin həllinin seçilməsi nəticəsində formalaşır; (Çəki: 1)

- ☐ dövlət resurslarının aparıcı sahələri nəzərə alınmaqla bölünməsi
 - ☐ ETT işlərinin elmi mərkəzlərdə aparılması
 - ☐ xüsusi bölmədə ETT nəticələrinin stimullaşdırılması (vergilərlə
 - ☐ iqtisadiyyatın bütün sahələrində innovasiya (yeniləşdirmə) mühitinin formalaşdırılması
 - ☒ dövlət resurslarının aparıcı sahələri nəzərə alınmaqla artırılması
-

Sual: Səhv cavabı tapın. Son nəticədə ETT sahəsində dövlətin siyasəti bir neçə aparıcı sahələrin və problemlərin həllinin seçilməsi nəticəsində formalaşır (Çəki: 1)

- ☐ dövlət resurslarının aparıcı sahələri nəzərə alınmaqla bölünməsi
 - ☐ ETT işlərinin elmi mərkəzlərdə aparılması]
 - ☐ xüsusi bölmədə ETT nəticələrinin stimullaşdırılması (vergilərlə).
 - ☒ iqtisadiyyatın bütün sahələrində innovasiya (yeniləşdirmə) mühitinin stimullaşdırılması
 - ☐ kadrların hazırlanması strategiyası.
-

Sual: ETT-nin dolayı yolla stimullaşdırılması əhatə edir: (Çəki: 1)

- ☐ Əsas kapitalın aktiv hissəsinə nəzərən ümumi investisiyanın həcmindən güzəştli vergilər qoyulması
 - ☐ Korporasiyanın, birliyin, assosiasiyaların investisiyaya yönəldilən gəlirindən vergiləri azaldılması
 - ☐ Elmi – tədqiqat və tikinti-konstruktor işləri üzrə avadanlıqların amortizasiyalarının müddətini azaldılması.
 - ☐ Ali təhsil sistemində və maliyyə sistemi üçün vergi stimullaşdırılmasını həyata keçirmək
 - ☒ Müəyyən müddətlərdə elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimlənmə forma və metodlarının optimal uyğunlaşdırılması.
-

Sual: Səhv cavabı tapın. Konyukturanın tənzimlənməsində istifadə olunur. (Çəki: 1)

- ☐ vergi
 - ☐ kredit
 - ☐ xarici iqtisadi əlaqələr
 - ☒ amortizasiya
 - ☐ dövlətin birbaşa təsiri mexanizmlərindən istifadə olunur.
-

Sual: Səhv cavabı tapın. Vergi tənzimlənməsinin mexanizmlərinə aiddir: (Çəki: 1)

- ☐ vergidən azad etmə
 - ☐ vergi güzəştləri.
 - ☐ vergi krediti.
 - ☐ subsidiyalar.
 - ☒ dotasiyalar
-

Sual: Səhv cavabı tapın. Vergi tənzimlənməsinin mexanizmlərinə aiddir: (Çəki: 1)

- ☐ subvensiyalar.
 - ☐ kredit güzəştləri
 - ☐ vergi güzəştləri
 - ☐ vergi krediti.
 - ☒ maliyyə güzəştləri.
-

Sual: Səhv cavabı tapın. Dövlətin xarici iqtisadi əlaqələrdə tənzimləmə vasitələrinə və birbaşa təsiri mexanizmlərinə aiddir: (Çəki: 1)

- ☐ ixracın stimullaşdırılması
- ☐ idxalın məhdudlaşdırılması

- ☐ daimi tətbiq edilənlər (anti-inhisar tədbirləri).
- ☒ idxalın stimullaşdırılması
- ☐ fəvqəladə hallarda tətbiq olunanlar (qiymətlərin dondurulması).

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: ETT-nin dolayı yolla stimullaşdırılması əhatə edir: (Çəki: 1)

- ☐ Kompaniyalara, kooperativ yolu ilə ETT işləri aparmaq imkanı vermək
- ☐ Xırda ETT işlərinin bələdiyyə idarə və nazirliklərdə aparılmasının normativ maliyyələşdirilməsini həyata keçirmək
- ☐ Riskli «Vençurne» sığorta kompaniyalarında yardım fondlarının yaradılmasına icazə vermək.
- ☐ Müəlliflik, patent hüququ vermək
- ☒ Elm və elmi-texniki fəaliyyətin sahələrarası koordinasiyasının aparılması

Sual: ETT-nin dolayı yolla stimullaşdırılması əhatə edir (Çəki: 1)

- ☐ ETT üçün xüsusi firma və universitetlər açmaq
- ☐ ETT-nin madd texniki bazasını möhkəmləndirmək
- ☐ Kompaniyalara, kooperativ yolu ilə ETT işləri aparmaq imkanı vermək
- ☐ Ali təhsil sistemində və maliyyə sistemi üçün vergi stimullaşdırılmasını həyata keçirmək
- ☒ Mövcud bazar şəraitində elmi-tədqiqat və təcrübə-layihə təşkilatlarının təşkilati-hüquqi strukturunun yaradılması və yeniləşdirilməsi.

Sual: .Yaponiyada ETT sahəsində vahid həlqədə birləşə neçə sistem fəaliyyət göstərir: (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☐ 3
- ☐ 4
- ☒ 5

Sual: Səhv cavab tapın. Yaponiyada ETT sahəsində vahid həlqədə birləşən sistem fəaliyyət göstərir (Çəki: 1)

- ☐ ömürlük muzzla işləmək.
- ☐ kadr rotasiyası
- ☐ reputasiya sistemi (ad, şöhrət, etibar
- ☐ iş yerində hazırlıq

● normativ-hüquqi işlər

Sual: Səhv cavab tapın. Yaponiyada ETT sahəsində vahid həlqədə birləşən sistem fəaliyyət göstərir. (Çəki: 1)

- ☐ ömürlük muzzdla işləmək
 - ☐ kadr rotasiyası.
 - ☐ əmək haqqı sistemi.
 - ☐ iş yerində hazırlıq
 - ☒ təşkilatı – idarəetmə işlər
-

Sual: İnkişaf etmiş ölkələrdə ETT siyasətinin reallaşdırılması mexanizmi neçə blok üzrə nəzərdə tutulur (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☐ 3
 - ☐ 4
 - ☒ 5
-

Sual: İnkişaf etmiş ölkələrdə ETT siyasətinin reallaşdırılması mexanizmi hansı blokları nəzərdə tutulur (Çəki: 1)

- ☐ normativ-hüquqi
 - ☐ təşkilatı – idarəetmə
 - ☐ iqtisadi.
 - ☐ bazar.
 - ☒ əmək haqqı sistemi
-

Sual: İnkişaf etmiş ölkələrdə ETT siyasətinin reallaşdırılması mexanizmi hansı blokları nəzərdə tutulur: (Çəki: 1)

- ☐ normativ-hüquqi
 - ☐ təşkilatı – idarəetmə
 - ☐ iqtisadi.
 - ☐ bazar
 - ☒ kadr rotasiyası
-

Sual: Səhv cavabı tapın. Təşkilati-idarəetmə bloku, elmi-texniki fəaliyyətin zamanətli-yini təmin edir, dövlət orqanlarının aşağıdakı istiqamətlərdə fəaliyyətini müəyyən edir; (Çəki: 1)

- ☐ Mövcud bazar şəraitində elmi-tədqiqat və təcrübə-layihə təşkilatlarının təşkilati-hüquqi strukturunun yaradılması və yeniləşdirilməsi
 - ☐ Elmi-texniki və texnologiyaların prioritet istiqamətlərinin seçilməsi, tədqiq edilməsi və təhlili
 - ☐ Elm və elmi-texniki fəaliyyətin sahələrarası koordinasiyasının aparılması
 - ☐ Elm və elmi-texniki proqramların, layihələrin tərtibi və reallaşdırılması
 - ☒ Elmi yaradıcılıqda büdcədən kənar fondların iştirakını təmin etmək
-

Sual: Səhv cavabı tapın. Təşkilati-idarəetmə bloku, elmi-texniki fəaliyyətin zamanətli-yini təmin edir, dövlət orqanlarının aşağıdakı istiqamətlərdə fəaliyyətini müəyyən edir; (Çəki: 1)

- ☐ Müəyyən müddətlərdə elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimlənmə forma və metodlarının optimal uyğunlaşdırılması.
- ☐ Elmi-texniki tərəqqinin regionlararası və sahələrarası integrasiyasını aparmaq.
- ☐ Elm və elmi-texniki fəaliyyətin sahələrarası koordinasiyasının aparılması
- ☐ Elm və elmi-texniki proqramların, layihələrin tərtibi və reallaşdırılması
- ☒ Innovasiya sahibkarlığını bütün iqtisadi vasitələrlə dəstəkləmək və onlara güzəştlər etmək.

Sual: Səhv cavabı tapın. Təşkilati-idarəetmə bloku, elmi-texniki fəaliyyətin zamanətli-yini təmin edir, dövlət orqanlarının aşağıdakı istiqamətlərdə fəaliyyətini müəyyən edir (Çəki: 1)

- ☐ Müəyyən müddətlərdə elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimlənmə forma və metodlarının optimal uyğunlaşdırılması.
- ☐ Elmi-texniki tərəqqinin regionlararası və sahələrarası integrasiyasını aparmaq.
- ☐ Mövcud bazar şəraitində elmi-tədqiqat və təcrübə-layihə təşkilatlarının təşkilati-hüquqi strukturunun yaradılması və yeniləşdirilməsi
- ☐ Elmi-texniki və texnologiyaların prioritet istiqamətlərinin seçilməsi, tədqiq edilməsi və təhlili.
- ☒ Elmi-texniki və innovasiya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsi

Sual: Səhv cavabı tapın. İqtisadi blok, elmi-texniki tərəqqinin inkişafının iqtisadi rıçaqlarını əhatə edir ki, bura da daxil etmək olar: (Çəki: 1)

- ☐ Elm və elmi-texniki fəaliyyət göstərən subyektlərdən vergilərin yığılması
- ☐ Innovasiya sahibkarlığını bütün iqtisadi vasitələrlə dəstəkləmək və onlara güzəştlər etmək
- ☐ Elmi-texniki fəaliyyət subyektləri üçün xüsusi gömrük rejimi yaratmaq
- ☐ Elmi-texniki və innovasiya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsi
- ☒ Elmi-texniki tərəqqinin regionlararası və sahələrarası integrasiyasını aparmaq

Sual: Səhv cavabı tapın. İqtisadi blok, elmi-texniki tərəqqinin inkişafının iqtisadi rıçaqlarını əhatə edir ki, bura da daxil etmək olar: (Çəki: 1)

- ☐ Elmi yaradıcılıqda büdcədən kənar fondların iştirakını təmin etmək
- ☐ Elm və elmi-texniki tərəqqinin inkişafına kredit verən banklar üçün zəmanət vermək.
- ☐ Elmi-texniki fəaliyyət subyektləri üçün xüsusi gömrük rejimi yaratmaq
- ☐ Elmi-texniki və innovasiya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsi
- ☒ Elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimlənmə forma və metodlarının optimal uyğunlaşdırılması.

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	8
Maksimal faiz	8

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Polipoliya - Oliqapoliya -Duopoliya -Monopoliya
- ☐ Polipoliya - Monopoliya- Oliqapoliya -Duopoliya
- ☐ Polipoliya - Oliqapoliya - Monopoliya -Duopoliya
- ☐ Polipoliya - Duopoliya -Oliqapoliya - Monopoliya
- ☐ Polipoliya - Duopoliya -Monopoliya -Oliqapoliya

Sual: Kurno modelində bazarda neçə firma iştirak edir? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 5
- ☐ 4
- ☐ 6

Sual: Kurno modelinin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ bazarda ancaq iki firma iştirak edir
- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını sabit hesab edir.
- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin qiymətini sabit hesab edir
- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını və qiymətini sabit hesab edir
- ☒ bazarda ancaq üç firma iştirak edir

Sual: Dünya iqtisad elmi inhisarın neçə növünü səciyyələndirmişdir (Çəki: 1)

- ☐ 3
- ☐ 5
- ☒ 6
- ☐ 4
- ☐ 7

Sual: Səhv cavabı tapın. Dünya iqtisad elmində səciyyələndirmiş inhisar növləri: (Çəki: 1)

- ☐ istehsal və kapitalın mərkəzləşdirilməsi və təmərküzləşməsi
- ☐ texnoloji oliqapoliya formasıdır
- ☐ inhisar növü məhsulun differensasiyasıdır
- ☐ müasir elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayan müəssisələrin birliyi
- ☒ məhsul istehsalını inhisarlaşıdıran müəssisə mövcudluğu

Sual: Səhv cavabı tapın. Dünya iqtisad elmində səciyyələndirmiş inhisar növləri: (Çəki: 1)

- ☐ istehsal və kapitalın mərkəzləşdirilməsi və təmərküzləşməsi
- ☐ inhisarın beşinci növü təbii dövlət inhisarıdır
- ☐ inhisar növü məhsulun differensasiyasıdır
- ☐ müasir elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayan müəssisələrin birliyi
- ☒ məhsul istehsalını inhisarlaşıdıran təşkilatların mövcudluğu

Sual: Səhv cavabı tapın. Dünya iqtisad elmində səciyyələndirmiş inhisar növləri: (Çəki: 1)

- ☐ inhisarın beşinci növü təbii dövlət inhisarıdır
- ☐ inhisarın altıncı növü dövlət inzibati amiranəlik idarəetmə sisteminin olmasıdır
- ☐ inhisar növü məhsulun differensasiyasıdır
- ☐ müasir elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayan müəssisələrin birliyi
- ☒ istehsal və istehlak qapanır.

Sual: Səhv cavabı tapın. Dövlət inzibati amiranəlik idarəetmə sistemi inhisarının bu növü digərlərindən aşağıdakılarla fərqlənir: (Çəki: 1)

- ☐ inhisarın bu növü tez totalitarlaşır
- ☐ bazarı tamamilə örtür
- ☐ istehsalı qapayır
- ☐ istehlakı qapayır
- ☒ inhisar növü məhsulun differensasiyasıdır

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Səhv cavabı tapın. Dövlət inzibati amiranəlik idarəetmə sistemi inhisarının bu növü digərlərindən aşağıdakılarla fərqlənir: (Çəki: 1)

- ☐ inhisarın bu növü tez totalitarlaşır
- ☐ bazarı tamamilə örtür
- ☐ yüksək səviyyədə bazarı inhisarlaşıdır
- ☐ dövlət inhisarına xüsusi daxili struktur verir
- ☒ inhisar növü məhsulun differensasiyasıdır

Sual: Səhv cavabı tapın. Dövlət inzibati amiranəlik idarəetmə sistemi inhisarının bu növü digərlərindən aşağıdakılarla fərqlənir: (Çəki: 1)

- ☐ inhisarın bu növü tez totalitarlaşır
- ☐ bazarı tamamilə örtür

- ☐ istehsalı qapayır.
 - ☐ istehlakı qapayır
 - ☒ istehsal və kapital mərkəzləşir və təmərküzləşir
-

Sual: İnzibati amiranəlik inhisarının bizim əvvəlki iqtisadiyyatımızdakı strukturu baxımdan o neçə özlül üzərində qurulub? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: İnzibati amiranəlik inhisarının bizim əvvəlki iqtisadiyyatımızdakı strukturu baxımdan o neçə özlül üzərində qurulub? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: İnzibati amiranəlik inhisarının bizim əvvəlki iqtisadiyyatımızdakı strukturu baxımdan özlülünə nə aid deyil? (Çəki: 1)

- ☐ iqtisadiyyatda dövlət bölməsinin hökmranlığı
 - ☐ sahə nazirlikləri (iri nəhənglərin) olması
 - ☐ məhsul istehsalını inhisarlaşıdırən müəssisə mövcudluğu.
 - ☐ məhsul istehsalını inhisarlaşıdırən təşkilatların mövcudluğu.
 - ☒ inhisar növü məhsulun differensiallığı.
-

Sual: . Səhv cavabı tapın. Bunlar arasındakı kəskin təzad faktının özü, iqtisadi islahatın aparılması zamanı səhvlərin buraxılmasını aşkar edir. Bu vəziyyəti düzəltmək üçün müxtəlif tənzimləmə forma və metodlarından istifadə oluna bilər: (Çəki: 1)

- ☐ inzibati-amiranəlik sistemine qaydılması.
 - ☐ inhisarsızlaşmanı sürətləndirmək
 - ☐ bir məhsul istehsalçısının fəaliyyətini məhdudlaşdırmaq
 - ☐ iqtisadi rıçaqlardan geniş istifadə etmək
 - ☒ inhisar növü məhsulun differensallaşdırmaq
-

Sual: Səhv cavabı tapın. Bunlar arasındakı kəskin təzad faktının özü, iqtisadi islahatın aparılması zamanı səhvlərin buraxılmasını aşkar edir. Bu vəziyyəti düzəltmək üçün müxtəlif tənzimləmə forma və metodlarından istifadə oluna bilər: (Çəki: 1)

- ☐ heç nə dəyişmədən gücə qarşı güc tətbiq etmək
- ☐ istehlak və tələb sahəsində qeyri-dövlət inhisar strukturları yaratmaq
- ☐ inhisarsızlaşmanı sürətləndirmək
- ☐ bir məhsul istehsalçısının fəaliyyətini məhdudlaşdırmaq

☒ inhisar növü məhsulun differensallaşdırmaq

Sual: Səhv cavabı tapın. Bunlar arasındakı kəskin təzad faktının özü, iqtisadi islahatın aparılması zamanı səhvlərin buraxılmasını aşkar edir. Bu vəziyyəti düzəltmək üçün müxtəlif tənzimləmə forma və metodlarından istifadə oluna bilər: (Çəki: 1)

- ☐ inzibati-amiranəlik sisteminə qaydılması
 - ☐ inhisarsızlaşmanı sürətləndirmək
 - ☐ bir məhsul istehsal-çıxısının fəaliyyətini məhdudlaşdırmaq
 - ☐ iqtisadi rıçaqlardan geniş istifadə etmək
 - ☒ dövlət demonopolizasiyası həyata keçirmək
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnsanların ətraf mühitlə birgə fəaliyyətinin yaşayış mühitinin yaxşılaşdırılması və təbii resursların qorunması istiqamətinə nə aid deyil? (Çəki: 1)

- ☐ istehsal proseslərində zərərli halların qarşısının alınması
 - ☐ istehlak proseslərində zərərli halların qarşısının alınması
 - ☐ landşaftın (relyefin) qorunması
 - ☐ biosferanın genetik müxtəlifliyinin qorunması
 - ☒ bərpa oluna bilən resursların qorunması
-

Sual: İnsanların ətraf mühitlə birgə fəaliyyətinin idarəetmə və monitoring istiqamətinə nə aid deyil? (Çəki: 1)

- ☐ resurslar üzərində nəzarət
 - ☐ resurslar üzərində təftiş
 - ☐ resursların istifadə səviyyəsinin tənzimlənməsi
 - ☐ təbiətdən istifadənin idarə edilməsi
 - ☒ ekoloji proseslərdə qurum fəaliyyətinə nəzarət
-

Sual: Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır (Çəki: 1)

- ☐ təbii resursların coğrafi yerləşməsinin hesablanması
- ☐ təbii resursların kəmiyyətce yerləşməsinin hesablanması
- ☐ təbii resursların təkrar istehsal qanunauyğunluqlarının öyrənilməsi
- ☐ resursların təsərrüfat fəaliyyətinə cəlb olunması
- ☒ təbii resursların kəmiyyətce yerləşməsinin hesablanması

Sual: Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır (Çəki: 1)

- ☐ resursların səmərəli növbəliliyinin müəyyənləşdirilməsi
 - ☐ təbii resurslardan kompleks istifadənin proqnozlaşdırılması
 - ☐ təbii resurslardan səmərəli istifadənin proqnozlaşdırılması
 - ☐ resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi
 - ☒ resursların təsərrüfat fəaliyyətinə cəlb olunmasının proqnozlaşdırılması
-

Sual: Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır: (Çəki: 1)

- ☐ resursların səmərəli növbəliliyinin müəyyənləşdirilməsi
 - ☐ təbii resurslardan kompleks istifadənin proqnozlaşdırılması
 - ☐ insanların yaşayış, istirahət və işləməyi üçün lazımi şəraitin yaradılması
 - ☐ resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi
 - ☒ təbii resursların mühafizəsi və səmərəli istifadəsinin strateji planlaşdırılması
-

Sual: Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün prinsiplərin reallaşdırılması üçün praktiki olaraq problemlər mövcuddur: (Çəki: 1)

- ☐ təbii resursların mühafizəsi
 - ☐ təbii resursların səmərəli istifadəsinin strateji planlaşdırılması
 - ☐ təbii resursların idarə olunmasının təşkil edilməsi
 - ☐ resursa qənaət
 - ☒ resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi
-

Sual: Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün prinsiplərin reallaşdırılması üçün praktiki olaraq problemlər mövcuddur (Çəki: 1)

- ☒ texnika yaradılması sahələrinin inkişafı
 - ☐ texnologiyaların yaradılması sahələrinin inkişafı
 - ☐ texnika yaradılması elminin inkişafı
 - ☐ texnologiyaların yaradılması elminin inkişafı
 - ☐ texnologiyaların istifadəsinin səmərəli növbəliliyinin müəyyənləşdirilməsi
-

Sual: Səhv cavabı tapın. Azərbaycan Respublikasında ekoloji situasiya, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq daha kəskin vəziyyət almışdır. Bunu aşağıdakı faktlar sübut edir (Çəki: 1)

- ☐ Respublikada Qəbələ radiolokasiya stansiyasının mövcudluğu
- ☐ Ekoloji cəhətdən sərfəli olmayan zonanın genişlənməsi
- ☐ Ermənistan Respublikasının ədalətsiz ərazi iddiası nəticəsində əhalinin məcburi miqrasiyası ilə əlaqədar olaraq ölüm əmsalı xeyli yüksəlmişdir

- ☐ Ölkədə iqtisadiyyatın əsaslı surətdə transformasiyaya uğraması nəticəsində texnogen vəziyyət gərginləşmişdir
 - ☒ Xəzər dənizinə axan çayların sahil boyu yaşayış sahələrinin basması
-

Sual: Səhv cavabı tapın. Azərbaycan Respublikasında ekoloji situasiya, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq daha kəskin vəziyyət almışdır. Bunu aşağıdakı faktlar sübut edir: (Çəki: 1)

- ☐ Ətraf mühitin (atmosferin) çirklənməsi daha da artmışdır
 - ☐ Ermənistan Respublikasının ədalətsiz ərazi iddiası nəticəsində əhalinin məcburi miqrasiyası ilə əlaqədar olaraq ölüm əmsalı xeyli yüksəlmişdir
 - ☐ Ölkədə iqtisadiyyatın əsaslı surətdə transformasiyaya uğraması nəticəsində texnogen vəziyyət gərginləşmişdir
 - ☐ Daxili bazarın əsasən idxal hesabına ödənilməsi ərzaq məhsullarının keyfiyyətinə mənfi təsir göstərmişdir
 - ☒ Ölkədə ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu-na tabe olmamışdır
-

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub neçə xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 4
 - ☒ 6
-

Sual: . Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ☐ superüstünlük – onu hərbi təhlükəsizliklə eyniləşdirmək olar
 - ☐ ictimai xarakterli olması
 - ☐ ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
 - ☐ ekoloji təhlükəsizliyin qeyri müəyyənliyi
 - ☒ ekoloji təhlükəsizliyin məkanlılığı
-

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ☐ ictimai xarakterli olması
 - ☐ ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
 - ☐ ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu-na tabe olmaması
 - ☐ sistem xarakterli – yəni ekoloji təhlükəsizlik bir sahə yox, bütünlükdə cəmiyyətin fəaliyyəti ilə şərtlənir
 - ☒ ekoloji təhlükəsizlik obyektinin modelliyi
-

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik sahəsində proqnozlaşdırma təmayülünü qiymətləndirmək üçün aşağıdakı prinsiplərin tələblərinə əməl olunmalıdır; (Çəki: 1)

- ☐ ekoloji təhlükəsizliyin prioritet sahəsi müəyyənləşdirilərkən ilk əvvəl insanların sağlamlığı nəzərdə tutulmalıdır

- ☐ ekoloji təhlükəsizlik böhranından çıxmaq üçün daha az xərc nəzərdə tutulmalıdır
- ☐ ekoloji pisləşməyə yol verilməməlidir
- ☐ bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması
- ☒ ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan səviyyəsinin aşkarlanması

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik sahəsində proqnozlaşdırma təmayülünü qiymətləndirmək üçün aşağıdakı prinsiplərin tələblərinə əməl olunmalıdır (Çəki: 1)

- ☐ ekoloji təhlükəsizliyin prioritet sahəsi müəyyənləşdirilərkən ilk əvvəl insanların sağlamlığı nəzərdə tutulmalıdır
- ☐ ekoloji strategiyanın formalaşmasında bələdiyyə orqanlarının rolunun məhdudlaşdırılmaması
- ☐ ekoloji pisləşməyə yol verilməməlidir
- ☐ bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması
- ☒ mühitdə zərərli maddələrin müəyyən həddə konsentrasiyasının aşkarlanması

Sual: Ekoloji təmiz məhsul «e» hərifi ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☒ Yaponiyada
- ☐ ABŞ
- ☐ Almaniya
- ☐ Skandinaviya ölkələrində
- ☐ Avropa birliyi ölkələrində

Sual: Ekoloji təmiz məhsul yer kürəsi fonunda «+» işarəsi ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☐ Yaponiyada
- ☒ ABŞ
- ☐ Almaniya
- ☐ Skandinaviya ölkələrində
- ☐ Avropa birliyi ölkələrində

Sual: Ekoloji təmiz məhsul «ekologiya» mavi pərisi» sözü ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☐ Yaponiyada
- ☐ ABŞ
- ☒ Almaniya
- ☐ Skandinaviya ölkələrində

☐ Avropa birliyi ölkələrində

Sual: Ekoloji təmiz məhsul «cizgilənmiş daire» ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☐ Yaponiyada
 - ☐ ABŞ
 - ☐ Almaniya
 - ☒ Skandinaviya ölkələrində
 - ☐ Avropa birliyi ölkələrində
-

Sual: Ekoloji təmiz məhsul «ES» hərfləri ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☐ Yaponiyada
 - ☐ ABŞ
 - ☐ Skandinaviya ölkələrində
 - ☒ Avropa birliyi ölkələrində
 - ☐ Almaniya
-

Sual: Ekoloji təmiz məhsul «ETP» ilə hansı dövlətdə nişanlanır? (Çəki: 1)

- ☐ Yaponiyada
 - ☐ ABŞ
 - ☐ Almaniya
 - ☐ Skandinaviya ölkələrində
 - ☒ Rusiyada
-

Sual: Monitoring – insanların təsərrüfat fəaliyyəti (antropogen) ilə əlaqədar olaraq təbii mühitdə baş verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. Monitoring sistemində necə istiqamət fərqləndirilir (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: Səhv cavabı tapın. Monitoring – insanların təsərrüfat fəaliyyəti (antropogen) ilə əlaqədar olaraq təbii mühitdə baş verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. Monitoring sistemində istiqamət fərqləndirilir: (Çəki: 1)

- ☐ Bioekoloji monitoring
 - ☐ Geoekoloji monitoring
 - ☒ Meoekoloji monitoringi
 - ☐ Biosfera monitoringi
 - ☐ Geoekoloji və biosfera monitoringi
-

Sual: Səhv cavabı tapın. Monitoring aşağıdakı qaydaların reallaşdırılması yolu ilə həyata keçirilir (Çəki: 1)

- ☐ müşahidə obyektinin müəyyən edilməsi
- ☐ müşahidə olunmuş obyektin tədqiq edilməsi

- ☐ müşahidə obyektı üçün informasiya modelinin tərtib edilməsi
- ☐ ölçülərin müəyyən edilməsi
- ☒ mühitdə zərərli maddələrin müəyyən həddə toplanması, konsentrasiyası

Sual: Səhv cavabı tapın. Monitorinq aşağıdakı qaydaların reallaşdırılması yolu ilə həyata keçirilir: (Çəki: 1)

- ☐ ölçülərin proqnozlaşdırılması
- ☐ obyektin informasiya modelinin identifikasiyası
- ☐ müşahidə olunmuş obyektin tədqiq edilməsi
- ☐ informasiyalarının tələb edənlər üçün əlverişli vəziyyətdə təqdim olunması
- ☒ ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan səviyyənin proqnozlaşdırılması

Sual: Səhv cavabı tapın. Ölkədə antropogen (təsərrüfat fəaliyyəti ilə əlaqədar) çirklənmə üzrə monitorinq dövlət orqanları tərəfindən həyata keçirilir. Buna isə Azərbaycan Respublikası Ekologiya Mərkəzi rəhbərlik edir. Vahid Dövlət Ekoloji Monitorinq sisteminə aşağıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS): (Çəki: 1)

- ☐ Ekologiya nazirliyi;
- ☐ Monitorinq (ətraf mühitin) və hidrometeoroloji xidmət idarəsi
- ☐ Yer resursları və yer quruluşu üzrə dövlət komitəsi.
- ☐ Meşə təsərrüfatına xidmət idarəsi
- ☒ Sənaye və energetika nazirliyi

Sual: Səhv cavabı tapın. Ölkədə antropogen (təsərrüfat fəaliyyəti ilə əlaqədar) çirklənmə üzrə monitorinq dövlət orqanları tərəfindən həyata keçirilir. Buna isə Azərbaycan Respublikası Ekologiya Mərkəzi rəhbərlik edir. Vahid Dövlət Ekoloji Monitorinq sisteminə aşağıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS): (Çəki: 1)

- ☐ Kənd Təsərrüfatı Nazirliyi
- ☐ Geodeziya və kartoqrafiya (xəritə) xidməti idarəsi
- ☐ Dağ – mədən sənaye nəzarəti xidməti idarəsi
- ☐ Səhiyyə Nazirliyi
- ☒ Dövlət baytarlıq xidməti idarəsi

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Səhv cavabı tapın. Sosial infrastruktura əsasən aşağıdakılar daxil edilir (Çəki: 1)

- ☐ ticarət

- ☐ ictimai iaşə
 - ☐ əhaliyə səhiyyə xidməti
 - ☐ əhəlinin təhsil sistemi
 - ☒ incəsənət
-

Sual: Səhv cavabı tapın. Sosial infrastruktura əsasən aşağıdakılar daxil edilir (Çəki: 1)

- ☐ mənzil
 - ☐ kommunal təsərrüfatı.
 - ☐ sənişin nəqliyyatı
 - ☐ rabitə
 - ☒ mədəniyyət
-

Sual: Səhv cavabı tapın. Sosial infrastruktura əsasən aşağıdakılar daxil edilir: (Çəki: 1)

- ☐ əhaliyə səhiyyə xidməti
 - ☐ kommunal təsərrüfatı
 - ☐ sənişin nəqliyyatı
 - ☐ məişət xidməti sahələri
 - ☒ mədəniyyət və incəsənət
-

Sual: Təhsil sosial infrastrukturuna daha neçə sahə daxildir (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 1
-

Sual: Səhv cavabı tapın. Təhsil sosial infrastrukturuna daxil olan mədəniyyət və incəsənət sahələrin inkişafı aşağıdakı prinsiplərə əsaslanır: (Çəki: 1)

- ☐ əhəlinin daha çox hissəsinin bu sahələrin xidməti ilə əhatələnməsi
 - ☐ bu sahələrin xidmətinin yaxşılaşdırılması
 - ☒ mədəniyyət və incəsənət sahələrinin respublika ərazisində daha səmərəli yerləşdirilməsi
 - ☐ şəhərlə kənd arasındakı fərqi aradan götürülməsi üçün mədəniyyət və incəsənət sahələrindən daha geniş istifadə olunması.
 - ☐ mədəniyyət və incəsənət sahələrinin respublika ərazisində çalışan işçilərin sosial bazasının gücləndirilməsi
-

Sual: Məişət xidməti sahələrinin özü neçə qrup müəssisələri əhatə edir (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: Səhv cavabı tapın. Məişət xidməti sahələrinin özü bu qrup müəssisələri əhatə edir. (Çəki: 1)

- ☐ yeni istehlak dəyərləri yaradan sahələr
 - ☐ əvvəl yaradılmış istehlak dəyərlərinin saxlanması ilə məşğul olan sahələr
 - ☐ əvvəl yaradılmış istehlak dəyərlərinin bərpası ilə məşğul olan sahələr
 - ☐ istehlak dəyərlərinin yaradılması ilə əlaqədar olmayan sahələr
 - ☒ istehlak dəyərlərinin istifadəsi ilə əlaqədar olan sahələr
-

Sual: Səhv cavabı tapın. Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ fərdi ayaqqabı tikişi müəssisələri
 - ☐ fərdi ayaqqabı təmiri müəssisələri.
 - ☐ paltarların fərdi tikilişi.
 - ☐ toxuculuq məmulatları istehsalı müəssisələri
 - ☒ məsləhət xidməti
-

Sual: Səhv cavabı tapın. Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ radio, televizor, aparat, qurğu, soyuducu, kondisioner, və s. məişət maşınlarının təmiri
 - ☐ nəqliyyatların texniki təmiri
 - ☐ mebellərin istehsalı
 - ☐ mebellərin təmiri.
 - ☒ diaqnostika mərkəzləri
-

Sual: Praktiki olaraq sosial yönümlü məsələlərin həlli üçün proqram tərtib olunmalıdır. Həmin proqramda islahatların keçirilməsinin strateji məqsədləri və sosial yönümü istiqamətləri öz əksini tapmalıdır: (Çəki: 1)

- ☐ pensiya təminatı
 - ☐ əhəlinin sosial müdafiə sistemi
 - ☐ uşaqların sosial müdafiə sistemi
 - ☐ gənclərin sosial müdafiə sistemi
 - ☒ əhəlinin maddi mühafizəsinə zəmanət sistemi
-

Sual: Praktiki olaraq sosial yönümlü məsələlərin həlli üçün proqram tərtib olunmalıdır. Həmin proqramda islahatların keçirilməsinin strateji məqsədləri və sosial yönümü istiqamətləri öz əksini tapmalıdır: (Çəki: 1)

- ☐ qadınların sosial müdafiə sistemi
 - ☐ ailələrin sosial müdafiə sistemi
 - ☐ sosial sfera sahələri
 - ☐ əhəlinin maddi mühafizəsinə zəmanət verir
 - ☒ əlillərin sosial müdafiə sistemi
-

Sual: Sosial münasibət insanların bir-biri ilə əlaqəsi prosesində yaranır və müxtəlif formada ola bilər: (Çəki: 1)

- ☐ sosial qruplar arasında
 - ☐ millətlər arasında
 - ☐ sosial qrup daxilində
 - ☐ millətlər daxilində
 - ☒ sosial azlıqlar arasında
-

Sual: Sosial münasibət insanların bir-biri ilə əlaqəsi prosesində yaranır və müxtəlif formada ola bilər: (Çəki: 1)

- ☐ ailələr daxilində
 - ☐ ailə daxilində
 - ☐ millətlər arasında
 - ☐ sosial qrup daxilində
 - ☒ sosial təbəqələr arasında
-

Sual: Cəmiyyətin inkişafı üçün isə iqtisadi və sosial siyasətlər arasında dialektik vəhdət mövcuddur. Bu isə öz konkret ifadəsini aşağıdakılarda tapır: (Çəki: 1)

- ☐ iqtisadi siyasət öz son nəticəsində insanların maddi həyat səviyyəsinin durmadan yüksəlməsinə xidmət edir
 - ☐ iqtisadi siyasət öz son nəticəsində insanların mənəvi həyat səviyyəsinin durmadan yüksəlməsinə xidmət edir
 - ☐ sosial siyasət isə insanların maddi nemətlərə olan tələbatını dolğun ödəmək əsasında əhalinin müxtəlif sosial tələbatını ödəmək məqsədini daşıyır
 - ☐ iqtisadi siyasət öz son nəticəsində insanların maddi və mənəvi həyat səviyyəsinin durmadan yüksəlməsinə xidmət edir
 - ☒ sosial siyasət isə insanların maddi nemətlərə olan tələbatını dolğun ödəmək əsasında əhalinin müxtəlif sosial qruplar arasında uyğunluğu ödəmək məqsədini daşıyır.
-

Sual: Sosial siyasətini tam reallaşması üçün aşağıdakı prinsiplərə əməl olunması məqsədə uyğundur. (Çəki: 1)

- ☐ insanların iqtisadi sərbəstliyi hüququnun tanınması
 - ☐ sahibkarların hüququnun tanınması
 - ☐ muzzdlu əməyin hüququnun tanınması
 - ☐ həmkarların hüququnun tanınması
 - ☒ əhali məşğulluğunun effektiv təmin olunması
-

Sual: Sosial siyasətini tam reallaşması üçün aşağıdakı prinsiplərə əməl olunması məqsədə uyğundur (Çəki: 1)

- ☐ bazarın tənzimləyici roluna etibar edilməsi (tələb)
 - ☐ bazar oyunlarının seçilməsində dövlətin rolu
 - ☐ oyun qaydalarına əməl olunmasında
 - ☐ sosial iqtisadi həyatın tənzimlənməsində dövlətin rolu
 - ☒ sosial siyasətin ailəyə istiqamətləndirilməsi
-

Sual: Sosial siyasətini tam reallaşması üçün aşağıdakı prinsiplərə əməl olunması məqsədə uyğundur. (Çəki: 1)

- ☐ bazarın tənzimədiçi roluna etibar edilməsi (təklif)
 - ☐ əmək qabiliyyətini itirmiş əhaliyə dövlət qayğısının gücləndirilməsi.
 - ☐ az təminatlı əhaliyə dövlət qayğısının gücləndirilməsi
 - ☐ əmək qabiliyyətsizlərə kömək məqsədi ilə əmək qabiliyyətlərinin daha çox yüklənməsi
 - ☒ sosial infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması
-

Sual: Sosial siyasətini tam reallaşması üçün aşağıdakı prinsiplərə əməl olunması məqsədə uyğundur. (Çəki: 1)

- ☐ dövlətin ictimai həyatında işçilərin iştirakı.
 - ☐ istehsalın idarə olunmasında işçilərin iştirakı.
 - ☐ bazarın tənzimədiçi roluna etibar edilməsi (qiymət)
 - ☐ bazarın tənzimədiçi roluna etibar edilməsi (rəqabət)
 - ☒ əhəlinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə yaxşılaşdırılması
-

Sual: Azərbaycan Respublikasının sosial siyasətinin strategiyası və taktikasında aşağıdakılar nəzərdə tutulur: (Çəki: 1)

- ☐ əhəlinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə yaxşılaşdırılması
 - ☐ əhəli məşğulluğunun effektiv təmin olunması
 - ☐ ölkədə konstitusiya hüququna əməl olunması
 - ☐ sosial siyasətin ailəyə istiqamətləndirilməsi
 - ☒ az təminatlı əhəliyə dövlət qayğısının gücləndirilməsi
-

Sual: Azərbaycan Respublikasının sosial siyasətinin strategiyası və taktikasında aşağıdakılar nəzərdə tutulur: (Çəki: 1)

- ☐ ölkədə konstitusiya hüququna əməl olunması
 - ☐ sosial siyasətin ailəyə istiqamətləndirilməsi
 - ☐ ölkədə demokratik situasiyanın normalaşdırılması
 - ☐ sosial infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması
 - ☒ əmək qabiliyyətini itirmiş əhəliyə dövlət qayğısının gücləndirilməsi
-

Sual: Sosial siyasətinin strategiyası və taktikası məqsədlərinə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması məqsədə uyğundur: (Çəki: 1)

- ☐ insanların əmək aktivliyinin yüksəldilməsi-nin əsas amilli kimi, əhəlinin pul gəlirlərinin onun əmək fəaliyyətindən asılılığının təmin olun-ması
 - ☐ vergi qanunçuluğuna əsasən gəlirlərin ədalətli bölgüsünün həyata keçirilməsi
 - ☐ investisiya fəaliyyətinin sosial proqramların həyata keçirilməsinə istiqamətlənməsi
 - ☐ düşünülmüş məşğulluq siyasətinin aparılması bir tərəfdən işsizliyin azaldılması
 - ☒ sosial siyasətin ailəyə istiqamətləndirilməsi
-

Sual: Sosial siyasətinin strategiyası və taktikası məqsədlərinə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması məqsədə uyğundur: (Çəki: 1)

- ☐ artıq işçi qüvvəsinin yaranmasına maneçilik törədilməsi
- ☐ aztəminatlılara istiqamətlənən vəsaitin ünvanlılığının güclənməsi

- ☐ ailələr üçün dəyərli həyat səviyyəsinin yaradılması
- ☐ qadınlar üçün dəyərli həyat səviyyəsinin yaradılması
- ☒ əhali məşğulluğunun effektiv təmin olunması

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabı tapın. Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ kimyəvi təmizləmə
- ☐ kimyəvi rəngləmə
- ☐ camaşirxanalar.
- ☐ mənzillərin tikilməsi
- ☒ mənzillərin saışı

Sual: Səhv cavabı tapın. Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ mənzillərin təmiri
- ☐ foto-atellər
- ☐ hamam
- ☐ saunalar
- ☒ sanatoriyalar

Sual: Səhv cavabı tapın. Ümumi təsnifata görə məişət xidməti sahələrinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ mənzillərin təmiri
- ☐ kirayə məntəqələri
- ☐ nəqliyyat xidmətləri
- ☐ bərbərxanalar
- ☒ paltarların fərdi tikilişi

Sual: Azərbaycan Respublikası dövlətinin məişət xidməti sahələrinin inkişafının tənzim olunmasındakı siyasəti, yaxın dövrə həmin sahələr qarşısında qoyulan vəzifələrdə ifadə olunmuşdur (Çəki: 1)

- ☐ əhalini daha keyfiyyətli xidmətlərlə təmin etmək
- ☐ xidmət mədəniyyətini yüksəltmək
- ☐ kənd rayonların məişət xidmətinə olan tələbatını ödəmək.
- ☐ təzə mənimşənən rayonların məişət xidmətinə olan tələbatını ödəmək
- ☒ istehsal sahələrinin işçilərinin məişət xidmətinə olan tələbatını ödəmək

Sual: Azərbaycan Respublikası dövlətinin məişət xidməti sahələrinin inkişafının tənzim olunmasındakı siyasəti, yaxın dövrə həmin sahələr qarşısında qoyulan vəzifələrdə ifadə olunmuşdur. (Çəki: 1)

- ☐ xidmət strukturunu təkmilləşdirmək
 - ☐ xidmət sahələrini ərazi üzrə daha səmərəli yerləşdirmək
 - ☐ əhalini daha keyfiyyətli xidmətlərlə təmin etmək,
 - ☐ xidmət mədəniyyətini yüksəltmək.
 - ☒ təzə istehsal sahələrinin məişət xidmətinə olan tələbatını ödəmək
-

Sual: Mənzil xidməti əhalidə olan yaşayış sahələrini və dövlət sərəncamında olan xüsusi mənzilləri əhatə edir. Kommunal xidməti sahələri isə aşağıdakıları əhatə edir: (Çəki: 1)

- ☐ şəhər su kəmərləri və su axarları
 - ☐ şəhər nəqliyyatı
 - ☐ enerji təsərrüfatı
 - ☐ sair sahələr (yaşllaşdırma, sanitar-gigiyena).
 - ☒ mədəniyyət sahəsi
-

Sual: Əhalinin mənzilə olan tələbatının ödənilməsində dövlət siyasəti əsasən özündə aşağıdakıları əks etdirir. (Çəki: 1)

- ☐ ölkədə yaşayan bütün əhali rahat mənzillə təmin olunmalıdır
 - ☐ mənzil tikintisi keyfiyyətli tələblərinə uyğun aparılmalıdır
 - ☐ mənzil tikintisi sanitar-gigiyena tələblərinə uyğun aparılmalıdır
 - ☐ mənzil tikintisi kompleks olmalıdır
 - ☒ müəyyən yaşayış massivi zəruri istehsal sferaları ilə birlikdə inşa edilməlidir
-

Sual: Mənzil fonduna tələbat əhalinin sayına görə aşağıdakı düsturla hesablanır. (Çəki: 1)

- ☒ $M_t = (\Theta_s \times S_n) - M_f + M_S$
 - ☐ $M_u = (\Theta_s \times S_n) - M_u + M_S$
 - ☐ $M_t = (\Theta_t \times S_n) - M_f + M_t$
 - ☐ $M_t = (\Theta_s \times S_u) - M_f + M_S$
 - ☐ $M_n = (\Theta_s \times S_n) - M_n M_S$
-

Sual: Səhv cavabı tapın. Mənzil fonduna tələbat əhalinin sayına görə hesablanır. düstura aiddir. (Çəki: 1)

- ☒ M_t
 - ☐ Θ_s
 - ☐ S_n
 - ☐ M_f
 - ☐ M_u
-

Sual: Sosial siyasətinin strategiyası və taktikası məqsədlərinə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması məqsədə uyğundur: (Çəki: 1)

- ☐ gənclər üçün dəyərli həyat səviyyəsinin yaradılması
 - ☐ sosial sığortanın rolunun yüksəldilməsi
 - ☐ sosial infrastruktura sahələrinin stabil maliyyələşdirilməsi
 - ☐ istehsalın inkişafının stimullaşdırılmasının əsas amilli kimi, əhəlinin pul gəlirlərinin onun əmək fəaliyyətindən asılılığının təmin olunması
 - ☒ əhəlinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə yaxşılaşdırılması
-

Sual: Dövlətin sosial siyasətində bir sıra mühüm istiqamətlər nəzərdə tutulur ki, onların əsasında cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi həyata keçirilir; (Çəki: 1)

- ☐ ailələrin şəxsi istehlakı siyasəti
 - ☐ ailələrin gəlirlərin bölgüsü siyasəti
 - ☐ ictimai sosial tələbata dair siyasət
 - ☐ əhəli qüvvəsinin təkrar istehsalına dair siyasət
 - ☒ sosial infrastruktura sahələrinin stabil maliyyələşdirilməsinə dair siyasət
-

Sual: Dövlətin sosial siyasətində bir sıra mühüm istiqamətlər nəzərdə tutulur ki, onların əsasında cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi həyata keçirilir; (Çəki: 1)

- ☐ işçi qüvvəsinin təkrar istehsalına dair siyasət
 - ☐ cəmiyyətdə «az təminatlı əhəli qrupunun» dəstəklənməsi siyasəti
 - ☐ sosial infrastruktura sahələrinin inkişafına dair siyasət
 - ☐ ictimai sosial tələbata dair siyasət
 - ☒ sosial sığortaya dair siyasət
-

Sual: Ailənin şəxsi istehlakı və gəliri haqqındakı siyasətinin əsas məzmunu nə əhatə edir? (Çəki: 1)

- ☐ əməyin stimullaşdırılmasını
 - ☐ gəlirlərin əməklə ölçülməsini
 - ☐ təminatlı əmək haqqı sistemini
 - ☐ əmək haqqının əsassız yüksəldilməsinin qarşısının alınmasını
 - ☒ sosial sığorta sistemini
-

Sual: Ailənin şəxsi istehlakı və gəliri haqqındakı siyasətinin əsas məzmunu nə əhatə edir? (Çəki: 1)

- ☐ gəlirlərin əməklə ölçülməsini
 - ☐ təminatlı əmək haqqı sistemini
 - ☐ əmək haqqının minimum səviyyəsinin təmin olunmasını
 - ☐ maddəli əməyin qorantını
 - ☒ əhəli qüvvəsinin təkrar istehsalının təmin olunmasını
-

Sual: İdarəetmə obyektı kimi – öz üzərində idarəetmə təsirini hiss edən sosial institutlar, təşkilatlar, fərdlər və s. sayılır. İdarəetmənin funksiyaları onun mahiyyətini açıqlayır. Qəbul olunmuş həmin funksiyalar bunlardır: (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının hazırlanması
- ☐ idarəetmə qərarlarının qəbul edilməsi

- ☐ idarəetmə qərarlarının yerinə yetirilməsinin təşkili.
 - ☐ qərarların yerinə yetirilməsinin stimullaşdırılması
 - ☒ qərarların yerinə yetirilməsinin maliyyələşdirilməsi
-

Sual: İdarəetmə obyektı kimi – öz üzərində idarəetmə təsirini hiss edən sosial institutlar, təşkilatlar, fərdlər və s. sayılır. İdarəetmənin funksiyaları onun mahiyyətini açıqlayır. Qəbul olunmuş həmin funksiyalar bunlardır: (Çəki: 1)

- ☐ qərarların yerinə yetirilməsinin motivləşdirilməsi
 - ☐ qərarların yerinə yetirilməsinin uçotu
 - ☐ qərarların yerinə yetirilməsinin təhlili
 - ☐ qərarların yerinə yetirilməsinin tənzimlənməsi
 - ☒ qərarların yerinə yetirilməsinə nəzarət
-

Sual: Sosial infrastruktura sahələrinin inkişafı siyasəti özündə kompleks tədbirlər sistemini əhatə edir (Çəki: 1)

- ☐ humanitar sferanın dövlət tərəfindən tam dəstəklənməsi
 - ☐ bələdiyyə məqsədli proqramların üstün sahələrinin müəyyən edilməsi
 - ☐ bələdiyyə məqsədli proqrama vəsaitlərin ayrılması
 - ☐ təhsil proqramlarının həyata keçirilməsi
 - ☒ istehlak qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq təqaüdlərin indeksləşdirilməsi
-

Sual: Sosial infrastruktura sahələrinin inkişafı siyasəti özündə kompleks tədbirlər sistemini əhatə edir (Çəki: 1)

- ☐ səhiyyə proqramlarının həyata keçirilməsi
 - ☐ təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
 - ☐ səhiyyənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
 - ☐ mənzil-kommunal təsərrüfatının inkişafı
 - ☒ qərarların yerinə yetirilməsinə nəzarət
-

Sual: Az təminatlı əhali qrupunun dəstəklənməsi siyasəti nəzərdə tutur: (Çəki: 1)

- ☐ təqaüdcülərin yaşayış minimumu həddində təminatı
 - ☐ istehlak qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq təqaüdlərin indeksləşdirilməsi
 - ☐ hər bir işçinin əməyi müqabilində təqaüdlərin hesablanması üçün əmək haqqının müasir səviyyəsinin müəyyən edilməsi
 - ☐ qeyri-dövlət təqaüd fondlarının yaradılması
 - ☒ dövlət təqaüd fondlarının maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi
-

Sual: Az təminatlı əhali qrupunun dəstəklənməsi siyasəti nəzərdə tutur: (Çəki: 1)

- ☐ ailə və uşaqlara sosial xidmətlər
 - ☐ qoca və əlillərin müdafiəsi
 - ☐ sosial yardımların verilməsi
 - ☐ təqaüdlərin verilməsi
 - ☒ qeyri-dövlət təqaüd fondlarına nəzarət
-

Sual: Az təminatlı əhali qrupunun dəstəklənməsi siyasəti nəzərdə tutur: (Çəki: 1)

- ☐ ailə və uşaqlara sosial xidmətlər
- ☐ qoca və əlillərin müdafiəsi
- ☐ kompensasiyaların verilməsi
- ☐ vətəndaşların dəstəklənməsi
- ☒ ictimai sosial tələbata dair siyasət

Sual: Az təminatlı əhali qrupunun dəstəklənməsi siyasəti nəzərdə tutur: (Çəki: 1)

- ☐ ailə və uşaqlara sosial xidmətlər
- ☐ qoca və əlillərin müdafiəsi
- ☐ sosial yardımların verilməsi
- ☐ təqaüdlərin verilməsi
- ☒ ailələr üçün dəyərli həyat səviyyəsinin yaradılması

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabı tapmaq. Xarici iqtisadi münasibətlərin dövlət tənzimlənməsində aşağıdakı məsələlər daha da təkmilləşdirilməlidir (Çəki: 1)

- ☐ ixrac münasibətlərdə iştirak edən subyektlər üzrə vətəndaşlıq qanunçuluğu təkmilləşdirilməlidir
- ☐ xarici ölkələrlə beynəlxalq arbitraj qanunçuluqların təkmilləşdirilməsi
- ☐ xarici ölkələrlə digər qanunçuluqların təkmilləşdirilməsi.
- ☐ idxal münasibətlərdə iştirak edən subyektlər üzrə vətəndaşlıq qanunçuluğu təkmilləşdirilməsi
- ☒ müxtəlif manielərin məhdudlaşmasının qarşısının alınması üçün qeyri-standart tariflərin tətbiq edilməsi.

Sual: Səhv cavabı tapmaq. Proteksionizm – müxtəlif tədbirlərlə milli iqtisadiyyatın rəqabətdən qorunması və xarici ölkələrin müdaxiləsinin məhdudlaşdırılması üzrə dövlət siyasətidir. Bunun üçün müxtəlif tədbirlərdən istifadə olunur (Çəki: 1)

- ☐ xarici məhsullara yüksək gömrük tarifi qoyulması
- ☐ müxtəlif manielərin məhdudlaşmasının qarşısının alınması üçün qeyri-standart tariflərin tətbiq edilməsi.
- ☐ lisenziyaların məhdudlaşmasının qarşısının alınması üçün qeyri-standart tariflərin tətbiq edilməsi.
- ☐ xarici məhsullara ölkənin milli xüsusiyyətinin, səhiyyəyə digər texniki normativlərin uyğun olması tələbinin qoyulması

☒ idxal münasibətlərdə iştirak edən subyektlər üzrə vətəndaşlıq qanunçuluğub tətbiq edilməsi

Sual: Səhv cavabı tapmaq. Xarici ticarət əlaqələrini səciyyələndirən müxtəlif göstəricilər sisteminin istifadə edilir ki, onlar da aşağıdakılardır: (Çəki: 1)

- ☐ idxal mallarının dəyəri
 - ☐ ixrac mallarının dəyəri
 - ☐ idxal mallarının fiziki həcmi
 - ☐ ixrac mallarının fiziki həcmi
 - ☒ gömrük tarifi
-

Sual: Səhv cavabı tapmaq. Xarici ticarət əlaqələrini səciyyələndirən müxtəlif göstəricilər sisteminin istifadə edilir ki, onlar da aşağıdakılardır: (Çəki: 1)

- ☐ ticarət balansı
 - ☐ ixrac kvotası
 - ☐ malların strukturu
 - ☐ malların coğrafi bölgüsü
 - ☒ qeyri-standart tariflər
-

Sual: Səhv cavabı tapmaq. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən bütün ölkələr aktiv surətdə ixracın stimullaşdırılması ilə məşğul olurlar. Bununla onlar bir neçə məqsədə nail ola bilirlər. (Çəki: 1)

- ☐ hər hansı bir ölkə ixracı genişləndirməklə malların ölkə xaricinə yeridilməsinə nail olur
 - ☐ milli iqtisadiyyatını genişləndirmək imkanı yaradır
 - ☐ ixrac təmayüllü istiqaməti dinamikləşdirir
 - ☐ ixraca yeni keyfiyyət elementləri daxil edir.
 - ☒ xarici məhsullara ölkənin milli texniki normativlərin uyğun olması tələbini qoyur.
-

Sual: Səhv cavabı tapmaq. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən bütün ölkələr aktiv surətdə ixracın stimullaşdırılması ilə məşğul olurlar. Bununla onlar bir neçə məqsədə nail ola bilirlər. (Çəki: 1)

- ☐ ixracın genişləndirilməsi istehsalı da demonopolizasiyaladır
 - ☐ öz mallarını diqtə edən dövlət inhisarçını yox edir
 - ☐ öz mallarını diqtə edən digər inhisarçını yox edir.
 - ☐ milli iqtisadiyyatını genişləndirmək imkanı yaradır.
 - ☒ ikitərəfli müqavilələr bağlayır
-

Sual: Səhv cavabı tapmaq. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən bütün ölkələr aktiv surətdə ixracın stimullaşdırılması ilə məşğul olurlar. Bununla onlar bir neçə məqsədə nail ola bilirlər (Çəki: 1)

- ☐ ixrac təmayüllü istiqaməti dinamikləşdirir
- ☐ öz mallarını diqtə edən dövlət inhisarçını yox edir
- ☐ öz mallarını diqtə edən digər inhisarçını yox edir.
- ☐ milli iqtisadiyyatını genişləndirmək imkanı yaradır
- ☒ ikitərəfli və çoxtərəfli müqavilələr bağlayır

Sual: İxracın stimullaşdırılması metodları müxtəlifdir. Dövlət ixracı stimullaşdırmaq üçün aşağıdakı tədbirlərdən istifadə edir : (Çəki: 1)

- ☐ İxracıla məşğul olan müəssisələrə güzəştli vergilər tətbiq edir
 - ☐ İxrac kreditlərinin zəmanətlərini öz üzərinə götürür.
 - ☐ İkitərəfli müqavilələr bağlayır.
 - ☐ Dövlətarası ticarət maraqlarının nizamlanması tədbirlərini həyata keçirir
 - ☒ Milli iqtisadiyyatını genişləndirmək imkanı yaradır
-

Sual: Tükənməyən resurslar nə aid deyil? (Çəki: 1)

- ☐ Geotermik enerji
 - ☐ Qabarma enerjisi
 - ☐ Çəkilmə enerjisi
 - ☐ Nüvə enerjisi
 - ☒ Termodinamik enerji
-

Sual: Səhv cavabı tapın. Təbii mühitin mühafizəsi və istehsalın ekologiyalaşdırılması tədbirləri nəzərə alınmalıdır. (Çəki: 1)

- ☐ Nadir təbii sistemlərin qorunması.
 - ☐ Əntiq təbii sistemlərin qorunması.
 - ☐ Əvəzolunmayan təbii sistemlərin qorunması.
 - ☐ Bərpası mümkün olmayan təbii sistemlərin qorunması.
 - ☒ Torpaq istifadəçilərinin fəaliyyətindən asılı olaraq təbii sistemlərin qorunması.
-

Sual: Səhv cavabı tapın. Təbii mühitin mühafizəsi və istehsalın ekologiyalaşdırılması tədbirləri nəzərə alınmalıdır. (Çəki: 1)

- ☐ İqtisadi dövriyyəyə daxil olan uzun müddətli resursların (metal) dəfələrlə istifadə olunması.
 - ☐ İqtisadi dövriyyəyə daxil olan uzun müddətli resursların (şüşə və s.) dəfələrlə istifadə olunması
 - ☐ Tez bərpa olunan resursların bioloji deformasiyaya uğramadan istifadə olunması (bioloji resurslar və s.).
 - ☐ Cəmiyyətə ziyan gətirən halların aradan qaldırılmasına dair tədbirlərin həyata keçirilməsi ilə təbiətdən istifadə olunması.
 - ☒ Təbiətdən istifadə sistemlərinin bir hissəsini (mədən sənayesi), iqtisadi prosesin ilkinə təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
-

Sual: Hansı düzdür? (Çəki: 1)

- ☒ Bərpa olunmayan, məhdud və idxal materiallarının bərpa olunan yerli xammalla əvəz edilməsi iqtisadi inkişafın mühüm problemlərindəndir. Bu gələcək üçün müəyyən resursların saxlanılmasına imkan yaradır.
- ☐ Bərpa olunan, məhdud və idxal materiallarının bərpa olunan yerli xammalla əvəz edilməsi iqtisadi inkişafın mühüm problemlərindəndir. Bu gələcək üçün müəyyən resursların saxlanılmasına imkan yaradır.

☐ Bərpa olunan, qeyri-məhdud və idxal materiallarının bərpa olunan yerli xammalla əvəz edilməsi iqtisadi inkişafın mühüm problemlərindəndir. Bu gələcək üçün müəyyən resursların saxlanılmasına imkan yaradır.

☐ Bərpa olunan, qeyri-məhdud və ixrac materiallarının bərpa olunan xarici xammalla əvəz edilməsi iqtisadi inkişafın mühüm problemlərindəndir. Bu gələcək üçün müəyyən resursların saxlanılmasına imkan yaradır.

☐ Bərpa olunmayan, qeyri-məhdud və idxal materiallarının bərpa olunan yerli xammalla əvəz edilməsi iqtisadi inkişafın mühüm problemlərindəndir. Bu gələcək üçün müəyyən resursların saxlanılmasına imkan yaradır.

Sual: Səhv cavabı tapın. Respublikada təbii resurslardan istifadə proqramı, proqnozu və strategiyasının hazırlanması aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☐ su resursları
 - ☐ atmosfer
 - ☐ hava
 - ☐ yer resursu
 - ☒ fauna
-

Sual: Səhv cavabı tapın. Respublikada təbii resurslardan istifadə proqramı, proqnozu və strategiyasının hazırlanması aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☐ balıq ehtiyatı
 - ☐ mineral resurslar
 - ☐ qoruqlar
 - ☐ milli parklar
 - ☒ bitki ehtiyatı
-

Sual: Səhv cavabı tapın. Yaxşı və münbit torpaqların məhdudluğu, ondan səmərəli istifadə olunması problemini yaradır. Bu problem aşağıdakı istiqamətlərdə həll olunur: (Çəki: 1)

- ☐ torpaq istifadəçilərinin fəaliyyətindən asılı olaraq, torpaqların səmərəli bölüşdürülməsi;
 - ☐ kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının artırılmasını stimullaşdırmaq;
 - ☐ torpaqların eroziyaya uğramasının qarşısının alınması;
 - ☐ torpaqların duzlaşmasının qarşısının alınması;
 - ☒ torpaqların çay su basmalarının qarşısının alınması;
-

Sual: Səhv cavabı tapın. Yaxşı və münbit torpaqların məhdudluğu, ondan səmərəli istifadə olunması problemini yaradır. Bu problem aşağıdakı istiqamətlərdə həll olunur: (Çəki: 1)

- ☐ torpaqların bataqlıqlaşmasının qarşısının alınması;
 - ☐ kənd təsərrüfatı torpaqlarının istifadə təyinatından başqa sərfəsinin qarşısının alınması;
 - ☐ bataqlıqların qurudulması dövriyyəyə əlavə torpaq sahələri cəlb etmək.
 - ☐ dağlıq yerlərin təmizlənməsi dövriyyəyə əlavə torpaq sahələri cəlb etmək.
 - ☒ bioloji metodlarla ziyanvericilərlə mübarizə yolla dövriyyəyə əlavə torpaq sahələri cəlb etmək.
-

Sual: Səhv cavabı tapın. Torpaqdan səmərəli istifadə olunması məsələlərinə aid proqram və proqnozların tərtibi prosesində aşağıdakı göstəricilərdən istifadə olunur: (Çəki: 1)

- ☐ kənd təsərrüfatına yararlı torpaq göstərilməklə, ümumi torpaq fondu (torpaq fondu balansı);
 - ☐ su altında qalmış sahələr göstərilməklə, onların yararlı hala salınması tədbirləri;
 - ☐ bataqlıqlaşmış sahələr göstərilməklə, onların yararlı hala salınması tədbirləri;
 - ☐ duzlaşmış sahələr göstərilməklə, onların yararlı hala salınması tədbirləri;
 - ☒ meşə fondununa aid sahələri göstərilməklə, torpaq balans hesabı.
-

Sual: Səhv cavabı tapın. Torpaqdan səmərəli istifadə olunması məsələlərinə aid proqram və proqnozların tərtibi prosesində aşağıdakı göstəricilərdən istifadə olunur: (Çəki: 1)

- ☐ erroziyaya uğramış torpaqların ümumi torpaq fondunda xüsusi çəkisi
 - ☐ erroziyanın qarşısının alınması tədbirləri;
 - ☐ rekutvasiya ediləsi torpaqların ümumi torpaq fondunda xüsusi çəkisi;
 - ☐ bioloji metodlarla ziyanvericilərlə mübarizə aparılan torpaq sahələri
 - ☒ kənd təsərrüfatı torpaqlarının istifadə təyinatından başqa sərf edilən torpaq sahələri
-

Sual: Səhv cavabı tapın. Meşə resurslarından səmərəli istifadə olunması üçün balans hesablamalarından istifadə olunur: (Çəki: 1)

- ☐ meşə fondunun balans hesabı.
 - ☐ ümumi meşə məhsulunun balans hesabı.
 - ☐ ümumi meşə effektivliyinin balans hesabı
 - ☐ meşə fondunun və ümumi meşə effektivliyinin balans hesabı.
 - ☒ yeni salınan meşə sahələrinin balans hesabı.
-

Sual: Səhv cavabı tapın. Balıq ehtiyatının təkrar istehsalı və qorunması, balıq ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar nəyi əhatə edir. (Çəki: 1)

- ☐ balıq vətəgələrini
 - ☐ balıq kombinatlarını
 - ☐ balıq yetişdirmə sututarlarını
 - ☐ balıq vətəgələrini və balıq yetişdirmə sututarlarını
 - ☒ balıq zavodlarını və anbarlarını
-

Sual: Mineral xammal – metal və qeyri-metal tərkibli faydalı qazıntıları əhatə edən anlayışdır. Mineral xammal resursu hər il üçün nəzərə alınır. Bu zaman: (Çəki: 1)

- ☐ balans ehtiyatı ekoloji ehtiyatın bir hissəsi olub, tələbatı ödəyən ehtiyatdır
 - ☐ balansaltı ehtiyatlar – geoloji ehtiyatın müəyyən səbəbdən istifadə olunmayan hissəsidir
 - ☐ balansaltı ehtiyatlar ayrı-ayrılıqda hesablanmalıdır
 - ☐ balans ehtiyatı kəşfiyyat xarakterindən asılı olaraq bölünürlər
 - ☒ balans ehtiyatı tam yararlı olmayan ehtiyatdır;
-

Sual: Səhv cavabı tapın. Balans ehtiyatı kəşfiyyat xarakterindən asılı olaraq bölünürlər. (Çəki: 1)

- ☐ A1 – istismar üçün
- ☐ A2 – sənaye müəssisələrinin tikilməsinin layihələşdirilməsi üçün
- ☐ B – kateqoriyalı – əsaslı tikintinin layihələşdirilməsi üçün
- ☐ C1 – gələcəkdə kəşf olunaraq sənaye müəssisələrinin layihələşdirilməsi üçün
- ☒ C2 – proqram üçün

Sual: Material resurslarının hesablanması əsasında hər il onların balans hesabı aparılır. Konkret material resurslarının balans hesablanması onun tələbatına əsaslanaraq müəyyən edilir. Balans hesablanması düsturuna nə aid deyil? (Çəki: 1)

- ☐ K1 – faydalı qazıntıların çıxarılması əmsalı
- ☐ K2 – yenidən dəyişdirilmə əmsalıdır.
- ☐ M- yerin təkində olan faydalı qazıntıların bütün plan ehtiyatı
- ☐ O – illər üzrə təminat
- ☒ R – faydalı qazıntılara milli iqtisadiyyatın orta illik tələbatı

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabı tapmaq «Milli romb» determinant sistemini müəyyən edir ki, onlar da ölkənin rəqabət üstünlüyü üçün əlverişli və əlverişsiz mühit yaradırlar. Bu determinantlar bunlardır: (Çəki: 1)

- ☐ amillər parametrləri
- ☐ firmanın strategiyası
- ☐ firmanın rəqabətçisi
- ☐ firmanın strukturu
- ☒ amillərin effektivliyi

Sual: Səhv cavabı tapmaq «Milli romb» determinant sistemini müəyyən edir ki, onlar da ölkənin rəqabət üstünlüyü üçün əlverişli və əlverişsiz mühit yaradırlar. Bu determinantlar bunlardır (Çəki: 1)

- ☐ tələb parametrləri
- ☐ tələbatın həcmi
- ☐ tələbatın inkişafı
- ☐ tələbatın diferensiasiyası
- ☒ tələbin strukturu

Sual: Səhv cavabı tapmaq «Milli romb» determinant sistemini müəyyən edir ki, onlar da ölkənin rəqabət üstünlüyü üçün əlverişli və əlverişsiz mühit yaradırlar. Bu determinantlar bunlardır: (Çəki: 1)

- ☐ alıcıların tələb-karlığı
 - ☐ ekzogen sahələr
 - ☐ dəstəklənən sahələr
 - ☐ tələbatın inkişafı
 - ☒ tələbatın diversifikasiyası
-

Sual: Səhv cavabı tapmaq Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrini əsasını təşkil edən xarici ticarət strategiyasını aşağıdakı kimi formalaşdırmaq olar: (Çəki: 1)

- ☐ respublikanın ixrac potensialının formalaşması
 - ☐ respublikanın ixrac potensialının inkişafı
 - ☐ ixracın strukturunun dəyişdirilməsi
 - ☐ bonus sisteminin hazır məhsul ixracının mükafatlandırılması
 - ☒ ixracla məşğul olan müəssisələrə güzəştli vergilər tətbiq edilməsi
-

Sual: Səhv cavabı tapmaq Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrini əsasını təşkil edən xarici ticarət strategiyasını aşağıdakı kimi formalaşdırmaq olar: (Çəki: 1)

- ☐ respublika müəssisələrinin rəqabət qabiliyyətinin artırılması
 - ☐ texniki modeləşdirmə üçün investisiyaların cəlb olunması;
 - ☐ daxili bazarın idxal nəzarətinin gücləndirilməsi
 - ☐ daxili bazarın ixrac nəzarətinin gücləndirilməsi
 - ☒ ixrac kreditlərinin zəmanətlərini öz üzərinə götürülməsi
-

Sual: Səhv cavabı tapmaq. Proteksionizm – müxtəlif tədbirlərlə milli iqtisadiyyatın rəqabətdən qorunması və xarici ölkələrin müdaxiləsinin məhdudlaşdırılması üzrə dövlət siyasətidir. Bunun üçün müxtəlif tədbirlərdən istifadə olunur: (Çəki: 1)

- ☐ xarici məhsullara yüksək gömrük tarifi qoyulması
 - ☐ xarici məhsullara ölkənin milli xüsusiyyətinin uyğun olması tələbinin qoyulması
 - ☐ xarici məhsullara ölkənin mill səhiyyəyəsinə uyğun olması tələbinin qoyulması
 - ☐ xarici məhsullara ölkənin mill texniki normativlərin uyğun olması tələbinin qoyulması
 - ☒ lisenziyaların məhdudlaşmasının üçün qeyri-standart tariflərin tətbiq edilməsi
-

Sual: Təkrar xammalla təmin olunmanın hesablandığı düsturuna nə aid deyil? (Çəki: 1)

- ☐ M- yerin təkində olan faydalı qazıntıların bütün plan ehtiyatı
 - ☐ O – illər üzrə təminat
 - ☐ K4 – təkrar xammaldan istifadə əmsalıdır.
 - ☐ D – sair mənbələrdən çıxarılan faydalı qazıntının miqdarıdır
 - ☒ K0 – faydalı qazıntıların çıxarılması əmsalı
-

Sual: Səhv cavabı tapın. Beləliklə, dövlətin ekoloji siyasətinə, ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə olunmasının tənzimlənməsi tədbirlərinə aiddir: (Çəki: 1)

- ☐ yerüstü sərvətlərdən səmərəli istifadə olunması
 - ☐ yeraltı sərvətlərdən səmərəli istifadə olunması
 - ☐ istehsal tullantılarından səmərəli istifadə olunması
 - ☐ günəş enerjisindən istifadə olunması
 - ☒ nadir təbii sistemlərin qorunması
-

Sual: Səhv cavabı tapın. Beləliklə, dövlətin ekoloji siyasətinə, ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə olunmasının tənzimlənməsi tədbirlərinə aiddir: (Çəki: 1)

- ☐ külək enerjisindən istifadə olunması
 - ☐ təbii hadisələrdən istifadə olunması.
 - ☐ geotermik resurslarından istifadə olunması.
 - ☐ nüvə enerjisindən istifadə olunması.
 - ☒ kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının artırılması
-

Sual: Səhv cavabı tapın. Ətraf mühitin mühafizəsinin sənaye və səhiyyə üsuluba aiddir. (Çəki: 1)

- ☐ emal üçün ayrılmış xammalın hazırlanması
 - ☐ xammalın müxtəlif maddələrdən təmizlənməsi
 - ☐ son məhsulun alınması üsulunun dəyişdirilməsi
 - ☐ tullantıların təmizlənməsinin səmərəli üsulunun tapılması
 - ☒ istehsal tullantılarından səmərəli istifadə olunması
-

Sual: Səhv cavabı tapın. Ətraf mühitin mühafizəsinin sənaye və səhiyyə üsuluba aiddir. (Çəki: 1)

- ☐ xammalın aqreqat vəziyyətinin dəyişdirilməsi
 - ☐ texnologiyanın təkmilləşdirilməsi
 - ☐ daha mütərəqqisinin tətbiq edilməsi
 - ☐ əlavə məhsulun alınması üçün əlavə istehsal texnologiyasının yaradılması
 - ☒ təkrar xammaldan istifadə texnologiyasının tətbiqi
-

Sual: Səhv cavabı tapın. Ümumi formada təbiətin mühafizəsi tədbirlərinin səmərəliliyinin ölçülməsi aşağıdakı kimi müəyyən edilə bilər: (Çəki: 1)

- ☐ əgər qoyulmuş vəsait müəyyən iqtisadi bölmədə mənfəət verirsə təbiəti mühafizə xərclərinin effekti – təbiətin çirkləndirilməsinin qarşısının alınması nəticəsinin səmərəliliyini əks etdirir.
 - ☐ təbiəti mühafizə tədbirlərinin effektivliyi dəqiq regional xarakter daşıyır. çünki bu tədbirlərin həyata keçirilməsi bütün regionların ərazisini əhatə edir.
 - ☐ təbiəti mühafizə tədbirlərinin effekti metrik (ölçülən) xarakter daşıyır.
 - ☐ təbiəti mühafizə tədbirlərinin effekti insanların sağlamlığında, istirahətində, xəstələnmələrinin sayının azalmasında ifadə olunur.
 - ☒ cəmiyyətə ziyan gətirən halların aradan qaldırılmasına dair tədbirlərin həyata keçirilməsi ilə təbiətdən istifadə olunur.
-

Sual: Təbiəti mühafizə tədbirlərinin effektivliyinin ölçülməsi neçə üsulla aparılır? (Çəki: 1)

- ☒ 2.
- ☐ 3.
- ☐ 5.
- ☐ 4.
- ☐ 6

Sual: Səhv cavabı tapın. İqtisadi effekt nəyi bildirir? (Çəki: 1)

- ☐ canlı əməyin itkisinin azalmasını əks etdirir
- ☐ keçmiş əməyin itkisinin azalmasını əks etdirir
- ☐ əməyə ona qənaət edilməsini əks etdirir
- ☒ tədbirin həyata keçirilməsi nəticələrinin xərc-lərə olan nisbətini əks etdirir
- ☐ canlı və keçmiş əməyin itkisinin azalmasını əks etdirir.

Sual: Təbiəti mühafizə tədbirlərinin effektivliyinin hesablanması düsturuna nə aid deyil? (Çəki: 1)

- ☐ Ki – obyektlərin tikilməsinə qoyulan vəsait
- ☐ En – kapital qoyuluşunun normativ effektivliyi (əvvəl 0,12 indi 0,16)
- ☐ Cn – həmin tədbirlərin həyata keçirilməsinin illik istismar xərci
- ☐ Əij i – növ tədbirinin keçirilməsi nəticəsində j – obyektində itginin azalmasını
- ☒ M_T – faydalı qazıntıların çıxarılması əmsali

Sual: Səhv cavabı tapın. Bioekoloji istiqamət nəyi əhatə edir? (Çəki: 1)

- ☐ insanların sağlamlığına təsir edən təbii mühitə nəzarəti əhatə edir.
- ☐ insanların sağlamlığına təsir edən təbii mühitə müşahidəni əhatə edir.
- ☐ həyat fəallığına təsir edən təbii mühitə nəzarəti əhatə edir.
- ☐ həyat fəallığına təsir edən təbii mühitə müşahidəni əhatə edir.
- ☒ insanların sağlamlığına təsir edən ətraf mühitin qlobal dəyişikliklərinin müşahidəsini əhatə edir.

Sual: Səhv cavabı tapın. Geoekoloji istiqamət əsas göstəriciləri nədir? (Çəki: 1)

- ☐ atmosfer haqqında informasiyalardan ibarətdir.
- ☐ hidrosfera haqqında informasiyalardan ibarətdir
- ☐ litosfera haqqında informasiyalardan ibarətdir.
- ☐ biosfera haqqında informasiyalardan ibarətdir.
- ☒ miosfera haqqında informasiyalardan ibarətdir.

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Səhv cavabı tapın. Dövlət qarşısında daim iqtisadi sistemi tənzimləyən qanun və qaydaların qəbul edilməsi məsuliyyəti durur. Bu qaydalara aşağıdakıları misal göstərmək olar: (Çəki: 1)

- ☐ iqtisadi proseslərin dövlət tənzimlənməsinin ümumi qaydalarının hüquqi təyini;
 - ☐ rəqabət mühitinin formalaşması;
 - ☐ dövlət bölməsinin fəaliyyətinin tənzimlənməsi qaydalarına dair müvafiq qanunvericilik aktlarının qəbulu.
 - ☒ iqtisadi fəaliyyət subyektləri arasında bazar xarakterli münasibətlərin olması;
 - ☐ xüsusi mülkiyyətin hüquqi müdafiəsi
-

Sual: Səhv cavabı tapın. Dövlət qarşısında daim iqtisadi sistemi tənzimləyən qanun və qaydaların qəbul edilməsi məsuliyyəti durur. Bu qaydalara aşağıdakıları misal göstərmək olar: (Çəki: 1)

- ☐ iqtisadi proseslərin dövlət tənzimlənməsinin ümumi qaydalarının hüquqi təyini;
 - ☐ xüsusi mülkiyyətin hüquqi müdafiəsi
 - ☐ rəqabət mühitinin formalaşması;
 - ☐ dövlət bölməsinin fəaliyyətinin tənzimlənməsi prosedurlarına dair müvafiq qanunvericilik aktlarının qəbulu
 - ☒ antiböhran və quruluş istiqamətlərinə təsir göstərmək
-

Sual: Səhv cavabı tapın. İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətin vəzifələri bunlar sayıla bilər: (Çəki: 1)

- ☐ Xüsusi kapitalın təkrar istehsalına sərfəli mühit yaratmaq; əmək, vergi, ticarət qanunları tərtibinə dövlətin gücünü mərkəzləşdirmək, gömrük siyasətini hazırlamaq; pulun dəyanətliyini təmin etmək; xammal və infrastruktur obyektlərini tikmək və almaq.
 - ☐ Antiböhran və quruluş istiqamətlərinə təsir göstərmək
 - ☐ məşğulluğa təsir göstərmək
 - ☐ qiymətinə təsir göstərmək
 - ☒ xüsusi mülkiyyətin hüquqi müdafiəsi
-

Sual: Səhv cavabı tapın. İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətin vəzifələri bunlar sayıla bilər: (Çəki: 1)

- ☐ iqtisadiyyatın tənzimlənməsində pul – kredit vasitələrinin təsiri üzrə ekspeimentlər aparmaq
 - ☐ iqtisadiyyatın tənzimlənməsində büdcə vasitələrinin təsiri üzrə ekspeimentlər aparmaq.
 - ☐ sahə regional orta müddətli proqramlar həyata keçirmək.
 - ☐ tənzimləmə vasitələrinin birgəliyi prosesini tədqiq etmək
 - ☒ rəqabət mühitini formalaşdırmaq
-

Sual: Səhv cavabı tapın. İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətin vəzifələri bunlar sayıla bilər: (Çəki: 1)

- ☐ tənzimləmə vasitələrinin birgəliyi prosesinin effektivini müəyyən etmək

- ☐ tənzimləmə vasitələrinin qarşılıqlı əvəz oluna bilmə prosesini tədqiq etmək
 - ☐ tənzimləmə vasitələrinin qarşılıqlı əvəz oluna bilmə prosesinin effektivini müəyyən etmək
 - ☐ orta müddətli proqramlarla, uzun müddətli dövlət proqramlarının uzlaşdırılması
 - ☒ tənzimləmə vasitələrinin bərpa oluna bilmə prosesini tədqiq etmək,
-

Sual: Səhv cavabı tapın. İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətin vəzifələri bunlar sayıla bilər: (Çəki: 1)

- ☐ orta müddətli proqramların, uzun müddətli dövlət proqramlarının inkişaf təmayüllərinin seçilməsi və s.
 - ☐ integrasiya çərçivəsində ümum dövlət proqramlarını, dövlətlərarası proqramlarla uyğunlaşdırmaq
 - ☐ Avropa Birliyi (ES) çərçivəsində milli proqramların hazırlanmasına səy göstərmək
 - ☐ tənzimləmə vasitələrinin qarşılıqlı əvəz oluna bilmə prosesinin effektivini müəyyən etmək.
 - ☒ sağlam rəqabət mühitinin formalaşdırmaq
-

